



Gündəm

Həmsədrərdən müəmmalı mövqe və Vyanaya sirli qayıdış



Azərbaycan prezidentinin Avropa İttifaqı rəsmisi ilə görüşdən sonra mühüm Qarabağ mesajları; "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir..."

yazısı səh.13-də

Azərbaycan Baş Prokurorluğu German Sterliqov barəsində cinayət işi başladı

yazısı səh.7-də

Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək

yazısı səh.2-də

Mərkəzi Bank banklara səkkiz aylıq möhlət verib

yazısı səh.3-də

Hacı İlqar İbrahimovlu:

"Rauf Arifoğlu medianı böhranlı vəziyyətdən çıxartmaq üçün manevr edir"

yazısı səh.4-də

Regiondakı yeni siyasi şərait Azərbaycana nə vəd edir...

yazısı səh.8-də

Pənah Hüseyn Rauf Arifoğlunu təbrik etdi: "Yanıdayam..."

yazısı səh.5-də

Saakaşvilinin Azərbaycanla bağlı şok açıqlamasına reaksiya gəldi

yazısı səh.11-də

Paytaxtda daha bir avtobus qəzası: xəsarət alanlar var

yazısı səh.14-də

Qərb dövlətləri Suriya ilə bağlı siyasətlərini dəyişirmi...

yazısı səh.11-də

Qaçqınlar üçün tikilən binada silah-sursat aşkarlandı

yazısı səh.14-də

"Daşları yığmaq" zamanının dikte etdiyi imperativ

BAKI-AVROPA MÜNASİBƏTLƏRİNDƏ KƏSKİN DÖNÜŞ

ABŞ-ın ardınca Avropa ilə də barış körpülərini sahmana salmaq kursu götürülüb; **İlham Əliyev**: "Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından cənab Tuskun səfəri çox mühümdür..." **Donald Tusk**: "Azərbaycan etibarlı tərəfdaşımızdır və bu tərəfdaşlığı davam etdirmək istəyirik..."



yazısı səh.9-də

Beynəlxalq Banka yeni sədr seçildi

Cahangir Hacıyevin boş qalmış yerinə maliyyə nazirinin yaxın adamı gətirildi; Elmar Məmmədov bundan öncə "Kapital Bank"ın sədri olub

yazısı səh.3-də



Müdafiə naziri Zakir Həsənov Rauf Arifoğlunu təbrik etdi

yazısı səh.4-də



Cahangir Əsgərovun bilet "blefi"

yazısı səh.10-də



Hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 il həbs verildi

yazısı səh.2-də



Əli Həsənov: "Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir"

"İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, habelə medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi. Mətbuat Şurasının üzvləri ilə bu məsələlər müzakirə olunub və bu məsələlərlə bağlı müəyyən qərarlar qəbul olunub".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə. Həsənov deyib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə lazımı qayğı göstərir: "Bu, bundan sonra da belə olacaq. Prezident bunu dünənkı çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir".

Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək



Bu ay Azərbaycanda 61 jurnalistə "Əməkdar" fəxri adı verildi - prezidentin sərəncamı ilə 44 nəfər «Əməkdar jurnalist», 17 nəfər «Əməkdar mədəniyyət işçisi» fəxri adı aldı. Transparency.az bildirir ki, 61 nəfərin təqaüdü dövlət büdcəsinə ayda 3660 manata başa gələcək.

Azərbaycanda "Əməkdar" fəxri adı üçün 60 manat təqaüd müəyyən edilib ("Xalq" fəxri adı üçün təqaüdü məbləği 100 manatdır).

İyulda daha 2 jurnalistə prezidentin fərdi təqaüdü kəsilib. Bu təqaüdü məbləği 1000 manatdır. İki yeni fərdi təqaüdü üçün büdcədən ayda 2000 manat ödənəcək.

Ağdamda yaşı 8000 il olan yaşayış evi tapılıb

Arxeoloqlar Ağdamda yaşı 8 min ilə yaxın abidə aşkarlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qədim yaşayış məskəni artıq dördüncü mövsümdür qazıntı işləri aparılan İsmayıl bəy təpəsində müəyyən edilib.

Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Xaqani Alməmmədovun sözlərinə görə, qazıntılar zamanı üzə çıxan qalıqlar belə deməyə əsas verir ki, burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün yenilikdir.

Qazıntılar zamanı hündürlüyü 3.40 metr, diametri 5.4 metr olan yaşayış evindən həm də 4 ədəd təsərrüfat küpü, 1 uşaq qəbrı və 200 ədəd sapand daşı üzə çıxıb.

X. Alməmmədov APA-ya müsahibəsində deyib ki, qazıntı işlərindən müxtəlif analizlər götürülüb və müəyyən edilib ki, abidə bizim eradan əvvəl 5700 il öncəki dövrü əhatə edir.

Arxeoloq onu da bildirib ki, İsmayıl bəy təpəsində dörd mövsüm ərzində 400 kvadratmetrlik ərazidə qazıntı işləri aparılıb və buradan Qafqaz arxeologiyası üçün çox mühüm nümunələr aşkarlanıb.

"Elm" tədris mərkəzi

MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050)203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

"Dağlıq Qarabağ probleminin həllində nə Avropa Şurası, nə də Avropa İttifaqından dəstək ala bilmədik"

"Bizim Avropa Şurası və Avropa İttifaqından gözləntilərimiz çox idi. Çox təəssüf ki, gözləntilərimizin özünü doğrultduğunu görmədik". APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov deyib ki, Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratiya, insan hüquqları, hüququn aliiliyi kimi dəyərlərinə önəm verib: "Hüququn aliiliyi bütün dünyada qəbul olunmuş bir məsələdir. Hələ 17-18-ci əsrlərdən bu yana bu prinsipin bərqərar olması uğrunda bütün dövlətlərdə tədqiqat işləri, mübarizələr aparılıb və bu günə gələn çətinliklərə baxmayaraq, Avropa Şurası timsalında nəyə nail oldu? Biz Avropa Şurasında hüququn aliiliyi dəyəri əvəzində təəssüf ki, gücün aliiliyi ilə qarşılaşdıq. Fikirləşirdik ki, hüququn aliiliyi necə olan bir şeydir, qanunvericiliyimizdə bunu necə əks etdirə bilərik? Onsuz da hüququn aliiliyi Konstitusiyamızda var, bildirdik ki, bu, nədir, sadəcə, Avropa Şurasında, Avropa təşkilatlarında hüququn aliiliyi əvəzinə gücün aliiliyi ilə rastlaşdıq. Bu o deməkdir ki, bu gün dünyanı beynəlxalq hüquq yox, güc idarə edir, prezident İlham Əliyev də bunu qeyd etdi. Məsələn, Azərbaycan Avropa Şurası ilə insan haqları dəyərlərini bölüşmək istədi, ancaq "beşinci kolon"la rastlaşdı".

Z. Əsgərov bildirib ki, Azərbaycan Avropa Şurası ilə insan haqları sahəsində əməkdaşlıq



Taleh Xasməmmədova 3 il həbs verildi

• iyulun 22-də saat 15:00-da Göyçay Rayon Məhkəməsinin höquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi davam etdirilib.

Proses başlayandan sonra prokuror çıxış edərək hüquq müdafiəçisinə 4 il həbs cəzası verilməsini istəyib. Bu haqda müsəvat.coma T.Xasməmmədovun anası Gülbütə Xasməmmədova məlumat verib: "Ona qarşı tam saxta ittiham irəli sürüldü, heç bir günahı olmadan şərhləyib həbsə alıblar. Dəfələrlə bu haqda aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq, özüm, rayon ağsaqqalları da prezidentə məktub yazmışıq. Bütün bunların ardından Taleh Xasməmmədova 4 il cəza istənilə və məhkəmə müşavirəyə gəldi".

Onun dediyinə görə, məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə hüquq müdafiəçisinə cəzasını ciddi rejimli cəzaçukmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə cəzası verilib: "Talehi mənim gözümlə önündə fevralın 24-də açıq-aşkar şərhləyərək həbs etdilər, bizim haqq səsiz eşidilmədi və onu ikinci dəfə məhkum etdilər".



etmək istəyib, amma onlar Azərbaycanda "beşinci kolon" yaratmaqla məşğul olublar: "Buna da çox təəssüf edirik. Demokratiya xalqın hakimiyyətidir, amma demokratiya adı altında Azərbaycanda "domkrtiya" yaratmaq istədilər. Digər tərəfdən, Azərbaycan üçün əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində nə Avropa Şurası, nə də Avropa İttifaqından bir əməlli dəstək ala bilmədik. Sadəcə, sözlər deyildi, bəyanatlar verildi, amma nəticə yoxdur. Bu gün də Avropa İttifaqının prezidenti Donald Tusk Azərbaycanda oldu, müzakirələr aparıldı. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olacağıq. Bura gələn Azərbaycanın suverenliyi, ərazi bütövlüyündən danışırıqlar, İrəvanda, yaxud

Avropada isə başqa bir söz deyirlər. Ona görə də biz həmişə deyirik ki, dünyada beynəlxalq hüququn yox, gücün hüququnda söhbət gedir, bunu nəzərdə tuturuq. Biz beynəlxalq hüququn işləməsinə istəyirik. Beynəlxalq hüquq işləmədikcə, dünya ilə bağlı proqnoz vermək çox çətindir".

Z. Əsgərov qeyd edib ki, bəzən Azərbaycanın hara inteqrasiya etdiyi, istiqamətinin hara olduğu barədə suallar verilir: "Biz heç bir yerə inteqrasiya olunmur, Azərbaycanın öz yolu var, öz yolu ilə də gedir. Bu yol demokratiya, insan haqları yoludur. Bu, öz yolumuzdur, öz yolumuzla gedəcəyik. Avropa Şurasına daxil olan dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına daha çox əhəmiyyət verəcəyik".



Əfqanıstanda "canlı bomba" 19 can aldı

Əfqanıstanın şimal əyalətlərindən olan Fəryabın Almar bölgəsində təşkil olunan intihar hücumunda 19 nəfər həyatını itirib, 33 nəfər isə yaralanıb. Həmin bölgədən olan məmur Məhəmməd Saleh mətbuata verdiyi açıqlamada intihar edən şəxsin öz üzərinə bağladığı bombanı bölgə mərkəzindən keçən təhlükəsizlik güclərinin konvoyuna yaxınlaşdığına, daha sonra partlatdığını bildirib.

Hələ heç bir təşkilat bu hücumun məsuliyyətini öz üzərinə götürməyib. Terror aktı nəticəsində 5 polis də daxil olmaqla, 19 nəfər həyatını itirib. Terrorçunun yaşlı bir şəxs olduğu bildirilib. Hücumda əksəriyyəti polis olmaqla, 33 nəfərin yaralandığı məlum olub.

Talibançılardan Almandakı sonuncu qarşıdurmada uduzduqlarını dilə gətirən Məhəmməd Saleh bu səbəbdən də onların belə bir hücum əl atdıqlarını qeyd edib.

Xəstəxanadan alınan məlumatlara görə, yaralıların vəziyyəti ağırdır.

"Taliban" Almandakı hücumla bağlı hələ heç bir açıqlama verməyib.

□ **Aygün SƏFƏRLİ**

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

"Azadlıq 2015" toplantı keçirdi

• iyulun 22-də "Azadlıq 2015" Seçki Blokunun toplantısı olub. Bu barədə qurumdan müsəvat.coma verilən məlumatda deyilir:

«22 iyul 2015-ci il tarixdə «Azadlıq 2015» Seçki Blokunun sədrlərinin toplantısı olub. Toplantıda aşağıdakı məsələlər müzakirə edilib və qərarlar qəbul olunub:

1. Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistlərə təbrik qəbul edilib.

2. Mətbuat nümayəndələri ilə görüşdə prezident İlham Əliyevin siyasi islahatların vacibliyi haqqında səsləndirdiyi fikir və bundan əvvəlki görüşlərdəki müzakirələr nəzərə alınaraq növbəti görüşün 2015-ci il Milli Məclisə seçkilər və siyasi islahatlar mövzusunda həsr edilməsi təklifi ilə çıxış edilməsi razılaşdırılıb.

3. Seçkiqabağı vəziyyətin monitorinqinin nəticələrinə aid hazırlanmış sənəd layihəsi müzakirə edilib. Müzakirənin davam etdirilməsi qərara alınıb.

4. İctimai-siyasi vəziyyətə dair digər məsələlər müzakirə edilib".

□ **M.MAHRIZLI**

Deputat "Yeni Məsəvat"ın baş redaktorunu təbrik etdi

Deputat, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov "Yeni Məsəvat" qəzetinin təsisçisi və baş redaktoru Rəuf Arifoğlunu təbrik edib. Onun redaksiyamıza yolladığı təbrik məktubunda deyilir: "Sizi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinizə görə "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmanızı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram".

Dahi şairin nəticəsi 8-ci dəfə məhkum olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayon sakini Samir Tahirzadənin (1967-ci il təv.) CM-in 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.az xəbər verir ki, bu ilin may ayında Nizami RPI əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Samir Tahirzadə saxlanılıb, ona məxsus çantada 501 qram heroin və 455 qram həşiş aşkar edilib.

Dindirmə zamanı saxlanılan şəxs narkotik maddələri 1500 manata tanımadığı şəxsdən aldığı, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib. Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər müxtəlif cinayətlərə görə 7 dəfə azadlıqdan məhrum edilmiş və eyni zamanda Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin nəticəsi olduğu məlum olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**



Mart ayının 18-dən Beynəlxalq Bankın boş qalan İdarə Heyətinin sədri vəzifəsinə, nəhayət, seçki keçirilib. İyulun 22-də Beynəlxalq Bankın Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumatla görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "Aqrar Kredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Ban-

kının baş direktoru Rəşad Temraz oğlu Orucov olub. Səsvermə nəticəsində İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib. Elə həmin gün bankın İdarə Heyətinin sədrinin müavini və baş maliyyə direktoru Rəşad Hacıyev vəzifəsindən istefa verib.

Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizə Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov arasında hələ Cahangir Hacıyevin dönməndən başlamışdı.

Gündəm

Beynəlxalq Banka yeni sədr seçildi

Cahangir Hacıyevin boş qalmış yerinə maliyyə nazirinin yaxın adamı gətirildi; Elmar Məmmədov bundan öncə "Kapital Bank"ın sədri olub

C.Hacıyevin istefasından sonra isə hər iki şəxs bu posta özünə yaxın adamı təyin etməyə çalışırdı. Məhz bu mübarizə də sədr seçilməsinin yubanmasına səbəb oldu.

Ş.Şərifovun Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə fəal olması əslində başadüşüləndir. Çünki Beynəlxalq Bankın 50,2 faiz səhmi dövlətə - Maliyyə Nazirliyinə məxsusdur. Məhz bu səbəbdən də maliyyə naziri bank rəhbərliyinə əvvəllər "Kapital Bank"ın rəhbərliyində çalışan Elmar Məmmədovun sədr gətirilməsinə çalışırdı və bunu gizlətmirdi də.

Mərkəzi Bank rəhbəri isə Rəşad Orucovun namizədliyini müdafiə edirdi. Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışan R.Orucov baş

bankirin ən yaxın adamlarından sayılır. Maraqlıdır ki, Rəşad Orucov "Aqrar Kredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin həm də kürəkənidir.

Rəşad Orucovun təyinatının baş tutmamasını maliyyə nazirinin Elman Rüstəmov üzərində qələbəsi kimi qiymətləndirmək olar. Bu, həm də baş nazir postuna iddialı olan Samir Şərifovun sözünün daha mötəbərliyinə işarədir. Məlumdur ki, S.Şərifov ciddi cəhdlə baş nazir olmaq istəyir. Bunun üçün də ətrafına yaxınlarından ibarət güclü komanda yığır. Həmin komandada indi Beynəlxalq Banka rəhbər gətirilən Elmar Məmmədovun adı həmişə birinci çəkilir.

Beynəlxalq Bankın yeni rəhbəri 1969-cu ildə doğu-



Elmar Məmmədov

lub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbayel filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini "Kapital Bank"da davam etdirən E.Məmmədov 2005-ci ildən bankın sədr müavini, 2009-cu ildən isə sədri

işləyib. Ötən il dekabrın 14-də "Azəri-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri olub. Elmar Məmmədov "Azəri-Türk Bank" Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

□ "Yeni Müsavat"

Mərkəzi Bank banklara səkkiz aylıq möhlət verib

Ekspertlər deyir ki, proseslər bankların sayının azaldılmasına yönəlib

"Son günlər sərt qərarları ilə bankları küncə sıxan Mərkəzi Bank onlara bir az nəfəslik vermək qərarına gəlib. İyulun 6-da "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na edilmiş dəyişikliklə ötən ilin dekabrında qəbul etdiyi sərt qərarın icrası bir qədər ertələndirilib". Ekspert Samir Əliyev sözügedən dəyişikliklərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, dekabr ayında edilmiş dəyişikliklərə görə, banklarda məcmu kapitalın adekvatlıq əmsali hesablananda aidıyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılması tələb olunur: "Bu qayda iyunun 1-dən qüvvəyə minməli idi. Yeni banklar hər il aidıyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılması olan payını 20 faiz artırılmalı idi. Ancaq Mərkəzi Bank gü-

zəştə gedərək banklara əlavə 8 ay vaxt verdi və müddəti 01.02.2016-cı il tarixinədək uzatdı. Son dəyişiklik nəticəsində məcmu kapitalın və I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı çıxılmalı olan aidıyyəti şəxslərə verilmiş kreditlərin payı 01.02.2017-ci ilədək 20 faizə, 01.06.2018-ci il tarixinədək 40 faizə, 01.06.2019-cu ilədək 60 faizə, 01.06.2020-ci ilədək 80

faizə, 01.06.2020-ci ildən sonra 100 faizə çatdırılacaq. Bu qayda ancaq 01.06.2015-ci il tarixinədək verilmiş kreditlərə şamil ediləcək. 01.06.2015-ci il tarixindən sonra aidıyyəti şəxslərə yeni verilmiş və ya restrukturiyaya olunmuş kreditlərin 100 faizi adekvatlığın hesablamasında nəzərə alınacaq".

S.Əliyevin sözlərinə görə, banka aidıyyəti olan şəxslərə- bankda mühüm iştirak payı olan şəxslər, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların yaxın qohumları daxildir: "Bu dəyişiklik nədən ibarətdir və bank

sektoruna təsiri özünü nədə göstərəcək?"


Mərkəzi Bank fəaliyyət göstərən bankların kapitalına dair bir sıra normativlər müəyyənləşdirib. Həmin normativ əsasən, məcmu kapitalın adekvatlıq əmsali 12 faizdən və I dərəcəli kapitalın adekvatlıq əmsali isə 6 faizdən az olmamalıdır. Banklar leverec əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamalıdır. Müşahidələr göstərir ki, heç də bütün banklar bu tələblərə yerinə yetirə bilmir. Devalvasiya zərbəsi nəticəsində bankların kapitalında ciddi problemlər yaranıb. Hətta 50 milyon manatlıq həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı ilə üzləşiblər. Ötən il adekvatlıq əmsali bank sistemində ortalama 19 faiz oldu-



ğu halda bu il kəskin azalıb və normadan aşağı düşüb. Bu azmış kimi, iyunun 1-dən sonra adekvatlıq hesablanan zamanı aidıyyəti şəxslərə verilmiş kreditlərin 100 faiz nəzərə alınması adekvatlıq əmsalını daha da pisləşdirir. Çünki bank səhmdarları bir müddət 50 milyon manatlıq tələbi ödəmək üçün vəsaitlərini kapitala yönəldilər və sonra həmin vəsaiti kredit şəklində geri alırdılar. Bu işə bankın maliyyə dayanıqlığına problem yaradır. Bundan sonra, yeni iyunun 1-i tarixindən etibarən aidıyyəti şəxslərin götürdüləri kreditlər kapital adekvatlığının hesablanması zamanı tam nəzərə alınacaq. Deməli, banklar kapi-

talın artırılmasında daha dayanıqlı vəsait cəlb etməyə vadar olacaq, kreditlərə isə təkcə aidıyyəti şəxslərə yox, həm də təsadüfi müştərilərə veriləcək. Prosesin 8 ay ertələnməsinə rəğmən, məqsəd konsolidasiyaya xidmət edir və bankların manevr imkanını məhdudlaşdırır. Yəni Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu işə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar bankların sayının azaldılmasına aparır. Əmanətlərin Siğortalanması Fondu yəqin ki, bir nömrəli hazırlıq vəziyyətinə gətirilib".

□ RÖYA



**Rauf Arifoğlu medianı
böhranlı vəziyyətdən
çıxartmaq üçün manevr edir**

Hacı İlqar İbrahimov

Onun milli-mənəvi dəyərlərin təbliğinə və inkişafına verdiyi böyük töhfələr danılmazdır

Son günlərdə dostum, məhbəs yoldaşım Rauf Arifoğlunun ətrafında baş verənləri nəzərə alaraq, mövqə bildirməyi zəruri bildim. İlk olaraq, Rauf Arifoğluna qarşı qaldırılmış "xəyanətkar damğası vurma" kampaniyasını çox mənfi dəyərləndirdiyimi bildirirəm.

Rauf Arifoğlunun siyasi fəaliyyətdən uzaqlaşma və tənqidçi jurnalistika istiqamətində təmərküzləşmə seçim hüququnu tanıyıram.

Rauf Arifoğlunun əməkdar jurnalist kimi təltif olunmasına gəldikdə, qeyd etməliyəm ki, Rauf bəy mahiyyətcə ölkədə müasir jurnalistikanın formalaşmasına verdiyi böyük töhfəyə görə, bu adı faktiki olaraq illərdir ki, daşıyır. Və bunun rəsmiləşdirilməsini qəbul etməsini ölkə mediasının mövcud böhranlı durumdan xilas üçün etdiyi manevr kimi qiymətləndirirəm.

Bununla yanaşı, bildirməliyəm ki, Rauf Arifoğlunun milli-mənəvi dəyərlərin təbliğinə və inkişafına verdiyi böyük töhfələr danılmazdır.

İnanıram ki, Rauf Arifoğlu əqidəsinə və prinsiplərinə sadıqdır və strateji olaraq, heç bir geriləməyə yol verməyəcək. Əksinə, yaranmış vəziyyətdə, həmişə olduğu kimi, ölkədəki demokratik potensialın artırılması istiqamətində və mövcud ictimai-siyasi durumun müsbətə doğru dəyişməsi yönündə əzm və təcər sərgiləyəcəkdir.

Sonda dostum Rauf Arifoğlunu qarşıdan gələn ad günü münasibətilə təbrik edirəm və ona Uca Allahdan xeyirli aqıbet diləyirəm.



İtaliya öz vətəndaşlarını Türkiyəyə səfərdən çəkinməyə çağırıb

İtaliya Xarici İşlər Nazirliyinin saytında riskli ölkələrə səyahət edənlərə xəbərdarlıq olunub. Həmin riskli ölkələrin siyahısına Türkiyə də əlavə edilib. Nazirlik Suriyadakı bombalı terror aktında çox sayda insanın öldüyünü bildirərək, tətill üçün Türkiyəni seçməyə İran, Suriya və İraqa sərhəd bölgələrə getməməyi tövsiyə edib. Həmçinin Şanlıurfa, Kilis, Şırnak, Mardin, Gaziantep, Hakkari və Hataya olan ziyarətlərin də təhlükə yaradacağını bildirib.

Nazirlik həmçinin böyük şəhərlərə, turistik mərkəzlərə, meydanlara, izdihamlı məkanlara, hərbi güclərin və mühafizəçilərin çox olduğu yerlərə getməməyi və izdiham qarışmamağı da öz vətəndaşlarına tövsiyə edib.

□ **Aygün SƏFƏRLİ**

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna Milli Mətbuat Günü və "Əməkdar jurnalist" fəxri adı alması münasibətilə təbrik məktubu yollayıb. Məktubda deyilir:

"Hörmətli Rauf müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivi Silahlı Qüvvələrin şəxsi heyəti və öz adımdan Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə səmimi-qəlbədən təbrik edir və fəaliyyətinizdə daha böyük yarımlıq uğurları arzulayıram.


Xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə əsasi qoyulan Milli Mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçmiş, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuş, ümumdünya informasiya şəbəkəsindəki çəkisi artmış, rəqabət fəaliyyəti xeyli yüksəlmişdir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi silahlı qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olmuşdur.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edilmiş kimi, kütləvi informasiya vasi-



Müdafiə naziri Zakir Həsənov Rauf Arifoğlunu təbrik etdi



tələri bundan sonra da daha peşəkar, obyektiv və prinsiplial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, mil-

li-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də silahlı qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə öz layiqli töhfələrini verəcəkdir.

Sizi bir daha Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

21 iyul 2015-ci il"

P.S. "Yeni Müsavat" media qrupunun kollektivi hörmətli

Parlament rəhbərliyi jurnalistləri təbrik etdi

Bahar Muradova: "Media radikal inkarçılıqdan konstruktiv təqdir və tənqidədək çox məsuliyyətli bir inkişaf yolu keçib"

İyulun 22-də Milli Məclisdə Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə media nümayəndələri və jurnalistlərlə görüş keçirilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu, mərhum prezident Heydər Əliyevin tarixi xidmətləri olub: "Azərbaycanda kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb. Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bunun-



la bağlı mühüm addımlar atılır". N.Cəfərov Milli Məclisə mətbuat arasındakı sıx münasibətlərdən də danışıb. Bildirib ki, bu yaxınlarda Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb:

"Bu sənəd parlamentin fəaliyyətinin daha dərinədən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir". ("Report.az")

Bayram münasibətilə jurnalistləri təbrik edən Milli Məc-

lisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Azərbaycan mətbuatının keçirdiyi tarixi inkişaf yolundan danışıb.

Parlament jurnalistləri də öz çıxışları zamanı müxtəlif təşəbbüslərlə çıxış ediblər. Sonda jurnalistlərə mükafatlar təqdim olunub.

Milli Məclisin vitse-spikeri, deputat Bahar Muradova da facebook səhifəsində milli mətbuatın yaranmasının 140 illiyi ilə bağlı jurnalistləri təbrik edib. "Daha çox azərbaycançı olmanın ölkəmiz və mətbuatımızın inkişafındakı əhəmiyyətini daha çox dəyərləndirməyə başlayıb. Radikal inkarçılıqdan konstruktiv təqdir və tənqidədək çox məsuliyyətli bir inkişaf yolu keçib. 140 illik yubileyinə öz şanlı keçmiş, qürurverici bu günü və parlaq gələcəyinə hesablanmış hədəfləri ilə gələn Azərbaycan Mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır. Odur ki, Sizin hər birinizi Azərbaycan dövləti adından aldığınız mükafatlar, fəxri adlar və cəmiyyətimizin verdiyi dəyər münasibətilə ürəkdən təbrik edirəm. Qoy ərazi bütövlüyümüz, suverenliyimiz, milli müstəqilliyimiz naminə ideal-ların təbliği işində əldə tutduğunuz qələm titrəməsin"-B.Muradova qeyd edib.

□ **ELŞAD**

"Hamının əvəzindən müxalifətçi olmağı buraxıb, getdim qəzetçi olmağa"

Rauf Arifoğlu: "İlham Əliyevlə İsa Qəmbərin komandası arasında futbol matçı keçirilsə, maraqlı reportaj hazırlaya bilərəm"

Blogger Turxan Qarışqa facebook vasitəsilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə onlayn müsahibə edib. Müsahibədə son günlərin aktual məsələlərinə toxunulub. Musavat.com onlayn sual-cavabı təqdim edir:

- Rauf bəy, prezident tərəfindən mükafat almanızın belə səs-küyə səbəb olacağını gözləyirdinizmi?

- Təbii. Gözləyirdim. Amma dəstəyin, təbriklərin bu qədər çox olacağını təsəvvür etmirdim.

- Dəstəklə, təbrik və xoş sözlərlə yanaşı, çoxlu tənqid, söyüş və "biz bunu müxalifətçi bildirdik, bu da belə gəldi" tipli şərhlər də var idi. İnsanların sizdən nə gözləntiləri var idi ki, onu doğrultmadınız?

- Tənqid və söyüşün müəllifləri bunu təliffdən əvvəl də edirdilər. Bir növ, adətərkə olublar. Onlara əhəmiyyət vermədim. Belə davrananların böyük əksəriyyəti siyasi iflası yaşayan bir liderin, təşkilatın tərəfdarlarıdır. Qərəzlidir. Mən hansı addımı atmışam, öncə onu bir müəyyənləşdirək. 26 illik media fəaliyyətimə görə 180 nəfərlə bərabər məni də təliff edə bilərlər. Burada bu qədər reaksiya doğuracaq nə var ki? Bundan əvvəl də təliff olub, evlər paylanıb, fondan dəstəklər olub.

- Oxucularınız, izləyiciləriniz elə bil sizdən hər zaman hakimiyyətin siyasi tənqidini gözləyiblər. Amma bu baş vermir və sizin mükafat almağınız çoxlarını hiddətləndirir. 26 illik media fəaliyyəti zamanı siz insanlara nə söz vermişdiniz ki, indi belə reaksiya olur?

- Oxucularımın hamısının eyni reaksiya verdiyini söyləmək olmaz. Minlərlə insan bu gün məni təbrik edib, xoş sözlər yazıb, söyləyib. Onlar da mənim oxucularımdır. Və əsas budur ki, söyüşlər də, öyanlar da bizi oxuyurlar, bu proses, ictimai diqqətdə olmaq bizim tirajımızı (IP) artırır. Mükafat almağımıza görə hiddətlənənlərin bir qismi səmimidir; qəbul edirəm; lakin bir qismi də "mənim yerimə" olmaq istəyib də, ola bilməyənlərin tərəfdarlarıdır. Onlar hesab edirlər ki, bu bir mətbu fraqment deyil; böyük anlaşmadır, arxasınca siyasi fraqmentlər olacaq, mandat olacaq və 1995-ci ildə onların oynadığı rol mən oynamağa başlayacam.

- Sizə elə gəlmirmi, uzun illərdir müxalifət, müxalifət jurnalistləri xalqa söz, vəd verib, "bu il gəlirik" deyib aldadıblar xalqı. Xalqın da sizdən gözləntiləri olub. Məhz buna görə hədəfdə başqaları yox, məhz sizsiniz?



"Əli Kərimli, Cəmil Həsəni, Gültəkin bəy deputat ola bilərlər, mənə yasaq mı?"

- "Biz gəlirdik", yazdıq və gəldik! Seçkini udduq, amma bizi devirdilər. Haqqımız uğrunda xalqla bir yerdə meydana çıxdım, son ana qədər dirəndim, müqavimət göstərdim, qaçmadım, qorxmadım. Sözümlü yemədim! 2003-cü ilin bütün faturasını mənə və Arif Hacıya yüklədilər. Partiyamızın o zamankı Divanı, qərbi bə bir yekdilliklə, istintaqdan yayındı; sonra ifadələr üzə çıxdı; məlum oldu ki, çoxları Arif Hacılinin və mənim əleyhimizə ifadə veriblər. 5 il iş aldım, il yarım yatdım, əfv ərizəsi yazmadan çıxdım, çıxan kimi seçkiyə qatıldım, uddum, mandatımı bir "LAL"a verdilər. Sonra 2005-in 26 noyabrı oldu. İndi izdivaya çəkilmiş bir qadın bir gənc liderin əlindən tutub, onu meydana saxladı, gənc "Uca Millət" deyən kimi, rejim 3 dəqiqəyə müxalifəti darmadağın etdi, birliyimiz bitdi və gəldi. O zamandan da hər şey tərs getməyə başladı... Mən də hamının əvəzindən müxalifətçi olmağı buraxıb, getdim qəzetçi olmağa.

- Deyirsiniz yüzlərlə təbrik mesajı almırsınız. Təbrik edənlər arasında Müsavat Partiyası liderləri - Arif Hacı, İsa Qəmbər varmı? Onlar sizə təbrik edibmi bu gün? Etməyibsə, niyə?

- Təbrik zəngləri və mesajlar yüzlərlə yox, minlərdədir. Onların içində Arif Hacı və İsa Qəmbərin təbrikləri yoxdur. Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacı prezident olsaydılar, onlar

da mənə qəzetçiliyin "usta" titulu hesab olunan «Əməkdar jurnalist» adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olaydılar, edəydilər... Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993-2013! 20 il. 2 dəfə də türmə yatmışam. Yeri gəlmişkən, indi mənimlə bu qədər "maraqlı insanlar", hər addımı izləyənlər mən türmədə yatan zamanlarda ortada qalmış 3 uşağımla, ailəmlə heç maraqlanmadılar. Həbsdə olduğum 17 ay ərzində partiyanın indi "önəmli liderləri" olanlar bir dəfə qarımı açmadılar, bir dəfə də uşaqlarımla, valideynlərimlə görüşmədilər, ilgilmədilər. Bunca vəfasızlığı mən etmədim, yəni də etməm. Ad çəkib, irad da bildirib, utandırmaq istəmədim birilərimi...

- Siyasi fəaliyyət və peşəkar jurnalistika prinsipləri bir-birinə ziddir. 26 il sonra niyə qərara gəldiniz ki, artıq siyasətlə yox, məhz jurnalistika ilə məşğul olmaq lazımdır? Siyasətlə məşğul olmaq indi çətin, qorxuludur?

- Bunları geniş danışmışam, silkasını ataram, oxuyar-baxarsınız. (http://musavat.com/news/media/rauf-arifoglu-musavatdan-ada-goremi-getdi-videomusahibe_280216.html)

Siyasi fəaliyyətə gəlincə... O yoxdur artıq. Rauf Arifoğlunu online izləyib, onu söydürmək, təhqir etmək xaricində, son 1 ayda Milli Şuranın, AXCP-nin hər hansı bir siyasi fəaliyyətini

sadalaya bilərsinizmi? Üstəlik, seçki ilidir... Sanki prezident mənəm, iqtidar mənədir, onlar bunu əlimdən almaq istəyirlər, mən də vermərəm. Bir jurnalisti "ifşa" etmək nə zamandan siyasi fəaliyyət sayılır ki? Bunlar Əliyev iqtidarı ilə anlaşdı, mandat alıb, gizli yolla maliyyə alıb, parlamentdə oturanda (10 il!) mən təkbaşına, ən çətin dövrlərdə bütün müxalifətin yükünü daşımışam.

- İnboksa çoxlu yazırlar. Əli Kərimli, AXCP ilə probleminiz Qarabağ problemi kimi çətin və çözülməz görünür. 2 nəfər oturub, problemlərinizi həll etmək üçün mütləq "Minsk" Qrupu namı ehtiyac var? Atışmalarınız nə zamansa bitəcək?

- Yuxarıdakı suallara bir əlavəm də var. Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin iki rəhbər kadri İlham Əliyevin sərəncamı ilə ev alıb və hazırda da orada yaşayırlar. Sağlıqlarına qismət olsun. Redaktor Sücəddin bəy və məsul katib Elşən bəy. "Azadlıq" qəzetinin hörmətli müxbiri Gültəkin xanım da Prezidentin sərəncamı ilə "Əməkdar jurnalist" adı alıb. "Azadlıq" qəzeti isə Prezident Yanında KİV-ə Dəstək Fondundan 307 min 400 manat pul alıb indiyə qədər. Bunu da arayıb üçün yazıram.

"Minsk Qrupu"... Sualına cavab verirəm: Əli Kərimli ilə müəyyən fasilələrlə müşayiət olunan davamız 20 ildən çoxdur gedir. O, iqtidaryönlü islahatçı deputat olanda, yazdıqlarımıza görə bizi Səbəyel Rayon Prokurorluğuna vermişdi. Azər Ayxanı və məni. Günlərlə bizi istintaqa aparıb gətirdilər. Bir dəfə də bizi küçədə, evimizə gedərkən tutub, polis məşinində gətirdilər prokurorluğa ki, izahat yazacaqsınız, yenə də. O zaman Səbəyelin prokuroru Tahir Lələkişi oğlu Kazım idi. Ona şikayət etdim ki, bizi niyə bu qədər incidirsiniz? Cavab verdi ki, hökumət adamına sataşmırsınız, buna görə də bunlar olur... O vaxt biz ona yazdırdıq ki, hökumətə satılıb, "Azadlıq" iqtidara işləyir. İndi onlar yazır... Arada bir dəfə də barışdıq, 2010-cu ildə. Dərhal da mənə təklif etdi ki, ona birinci müavin olum, "Azadlıq" qəzetinin kontrolunu (redaktorluğunu) da mənə verir. Heyrətləndim: "Məni bu qədər söydürmüsunüz, elektoratınızın gözündən salmırsınız, mən sizə gəlsəm üsyan çıxar", dedim. "Çıxmaz", dedi, "mənim bir kəlməmə bağlıdır..." Dedi, nə görmüsən eee, İsa Qəmbərdə, onu niyə gücləndirirsən, keç mənim tərəfimdə... Nəyse, keçmədim... "Filim kibi, yani..." Davam edir, davam da edəcək. Dözmək lazımdı, bu serial bitən deyil...



Pənah Hüseyn Rauf Arifoğlunu təbrik etdi: "Yanıdayam..."

AXP lideri Pənah Hüseyn milli mətbuatımızın 140 illiyi ilə əlaqədar "Yeni Müsavat"ın "Əməkdar jurnalist" adı alan baş redaktoru Rauf Arifoğluna təbrik məktubu ünvanlayıb.

Məktubu təqdim edirik:

"Əziz Rauf bəy!

Səni 23 iyul tarixinə təsadüf edən ad günü münasibətilə təbrik edirəm. Dostlar bilir ki, mən ad günlərinə nadir hallarda, bəzi yubileylərdə təbrik ünvanlayıram. Və 49 yaş da yubiley deyil. Odur ki, bu təbrikim də sıradan bir ad günü təbriki olmayıb, həm də indi sənin ətrafında yaranmış vəziyyətdə bir münasibət ifadəsidir. Dərindən inanıram və sənin də bu məsələdə həmrəy olduğuna bilərəm ki, siyasi mövqeləri, dəyərləri şəxsi münasibətlərə qurban vermək nə qədər yolverilməzsə, şəxsi insani dəyərləri siyasi münasibətlərə görə müəyyənləşdirmək daha artıq bir naqislikdir. Əlbəttə ki, elə hədlər var ki, mütləq seçim qarşısında durmalı olursan və yalnız təmənnə etmək qalır ki, Allah bizə bu seçimi qismət etməsin.

"Əməkdar jurnalist" fəxri adını almağın da siyasi konyukturadan sərf-nəzər etsək, ona tam layiq olduğun və önəmsədiyini bildiyim üçün şəxsən təbrik etmişəm. Sənin bu millət üçün etdiklərinin qarşılığında "İstiqlal" ordeni də azlıq edər, bu ad nədir ki! Gizli deyil ki, son dövrlərdə hadisələrə, perspektivlərə, iqtidara, müxalifətə və onun ayrı-ayrı nümayəndələrinə münasibətdə fərqli, bəzən dramatik fərqli yanaşırsın. Sən mənim bəzi fikirlərimlə, mövqelərimlə, mən də sənin bəzi fikirlərinlə, mövqelərinlə razı deyilik. Qəbul edirəm ki, bir sıra məsələlərdə ola bilər ki, sənin yanıldığın, yanlış olduğun məlum olacaq, bir sıra məsələlərdə isə mənim.

Eyni zamanda sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm. Sən Azərbaycanın ən istedadlı adamlarından, qüdrətli söz, qələm ustalarından birisən. İnanıram ki, bu istedad əvvəllər olduğu kimi, gələcəkdə də Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan insanına, xeyirə xidmət edəcəkdir. Bir daha səni ən görkəmli nümayəndələrdən biri olduğun peşə bayramın və sabahkı ad günün münasibətilə təbrik edirəm".

- "Santa Barbara" serialı da 20 ildən çox davam etdi və xoş sonluqla bitdi. Siz də bu davanı bitirənlərdən olarsınız. Hamı bezib... Rauf bəy, iddia var ki, belə getsə, siz deputat da olacaqsız. Yumşaq deyək, hazırlaşın sizə parlamentə salacaqqlar. Buna nə deyirsiniz?

- Eyni iddiaları da 2005 və 10-cu illərdə (barışmazdan öncə) qəzetlərimdə yazdınrdı. Ki, artıq mandatı həll edib... Düz çıxmıdı, iki dəfə. Allah ələsin, bu dəfə düz olsun. Lakin mən deputat olsam, kimə nə zərəri var ki? Daha yaxşı olmazmı? Əli Kərimli, Cəmil Həsəni, Gültəkin bəy deputat ola bilərlər, mənə yasaq mı?

- Suallar lap çoxdur. Sizin və mənim də vaxtım azdır deyərək sonuncu sualımı verim. İlham Əliyevlə İsa Qəmbərin komandası arasında futbol matçı keçirilsə, siz kimin komandasında oynayırsınız?

- İki komandanın oyunundan maraqlı reportaj hazırlaya bilərəm. Qəşəng! Fotolu-videolu. Hətta canlı yayın da qoyaram! - İsa Qəmbərsayağı cavab idi. Az vaxtda çoxlu suallar var idi. Vaxt ayırdığımız üçün çox sağ olun.

Prezident İlham Əliyev iyulun 21-də milli mətbuatın yaranmasının 140 illiyi ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə cəmiyyət üçün önəmli açıqlamalar verib. Ölkə başçısı çıxışı zamanı mövcud problemlərdən danışdı.

Xüsusilə prezidentin məmur özbaşınalığı ilə bağlı fikirləri, bu problemin həllində mətbuatın rolunu diqqətə çatdırması ciddi maraq doğurub. İ.Əliyev problemləri ona çatdıran mənbələrdən danışarkən qeyd edib ki, məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər: "Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntulara tövəqül edəcəkdir. Ona görə mətbuatın burada nadir rolu var".

İlham Əliyev onu da qeyd edib ki, bu problemlər istiqamətində araşdırmalar aparılır və bu işdə mətbuatın böyük rolu var. Bir fikirlərlə ölkə başçısı korrupsiya, özbaşınalıqla məşğul olan memurlara mesaj verib. Prezident azad mətbuat orqanlarının, xüsusilə saytların sayının artırılmasından da danışdı.

Ölkə başçısının əsas toxunduğu məsələlərdən biri də erməni lobbisi ilə bağlı olub. Təsədüfi deyil ki, prezident çıxışının böyük bir hissəsində bu məsələdən bəhs edib. Xarici

ölkələrin, beynəlxalq təşkilatların son aylarda Azərbaycana qarşı təzyiqlərində erməni lobbisinin birbaşa iştirakını vurğulayıb.

Politoloq Natiq Miri hesab edir ki, prezidentin çıxışı müsbət qiymətləndirilməlidir: "Ölkədə həqiqətən də məmur özbaşınalığı var. Prezidentin etirafları hesab edirəm ki, cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Bunun əksini demək yanlışlıq olardı. Bildiyimiz kimi, media bu istiqamətdə daim araşdırmalar aparır. Bəzən hüquq-mühafizə orqanlarından belə önəmli işlər görünür. Prezidentin bunları təsdiq etməsi doğru addımdır. Düşünürəm ki, bunlar birinci mərhələdir. Məmur özbaşınalığının aradan qaldırılması üçün ortaya konkret əməllər qoyulacaqdır".

Politoloq ölkə başçısının erməni lobbisi ilə bağlı fikirlərinə də münasibət bildirdi: "Bu fikirlərin bir anlamı var. Prezident bütün mediaya mesaj verib. O, demək istəyib ki, bu strateji hədəfdir, erməni lobbisi təkə Azərbaycan deyil, bütün türk dünyasına qarşı təbliğat aparır. Dolayısı yolla İlham Əliyev mediaya çatdırıb ki, strateji hədəflərinizi bilin. Prezidentin Azərbaycan və türk dünyasına qarşı savaşa

"Rauf Arifoğlunun Müsavatdan istefası mətbuatın müstəqilliyə doğru getməsinin bariz nümunəsidir"

Prezidentin mətbuat nümayəndələri ilə görüşündə verdiyi açıqlamalar ciddi maraq doğurub; politoloq ölkə başçısının mesajlarını müsbət qiymətləndirir



Natiq Miri

xalqın yox, erməni lobbisinin iştirakını qeyd etməsi ilə tam razıyam. Hər bir xalqın içərisində mənfi və müsbət elementlər var. Əslinə qalsa, ölkə başçısı xalqı bu savaşa sürükləyənləri hədəfə almağı mətbuata tapşırıb. Çox doğru seçimdir. Bu istiqamətdə öndə gedən qəzetlərdən olan "Yeni

Müsavat"ın yazılarını, araşdırmalarını müsbət qiymətləndirirəm".

Natiq Miri İlham Əliyevin problemlərin həll olunmasında azad mətbuatın rolunu xüsusilə qeyd etməsinə də toxundu: "Prezident demək istəyib ki, cəmiyyətdə baş verən anormal halları müstəqil medi-

adan oxuyub, qiymətləndirirəm. Memurlara mesaj verib. Prezidentin çıxışı bu yöndə islahatlara ehtiyacın olduğunu sübut etdi. Düşünürəm ki, belə də olacaq".

Politoloq ölkə başçısının media orqanlarının sayının artırılması ilə bağlı fikirlərinə də mövqeyini açıqladı: "Əslində mətbuatın müstəqilliyə doğru getməsi, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasından istefa etməsinin bariz nümunəsidir. Bu addımı ilə Rauf bəy onu göstərdi ki, heç bir media qurumunun üzvü partiya məsuliyyəti daşıya bilməz. Azərbaycanda 20 ildən artıqdır ki, anormal sistem var. Hakimiyyət və iqtidaryönlü qəzet, saytlar fəaliyyət göstərir. Eyni zamanda konkret siyasi parti-

yalara məxsus media qurumları var. Bunlar da partiyaların siyasi maraqlarını güdür. Ona görə də həmin qəzetlərdə işıqlandırılmalar birtərəfli olur. Cəmiyyət nəticədə çaşbaşa qalır. Müstəqil media qurumlarının ortaya çıxmasına böyük ehtiyac var. Media orqanlarının sayının artırılmasının yox, keyfiyyətin yüksəldilməsinin tərəfdarıyam. Eynilə hazırda bu proses "Yeni Müsavat"da gedir. Düşünürəm ki, bu qəzetin partiya mövqeyi olmamalıdır. "Yeni Müsavat" bütün rəngləri, fikirləri öz maraqları kontekstində deyil, cəmiyyət maraqları kontekstində işıqlandırılmalıdır. Hesab edirəm ki, son zamanlar müşahidə etdiyimiz bu tendensiyaadır. Çox müsbət haldır".

□ **Cavanşir ABBASLI**

Deputatlardan jurnalistlərə mətbuat günü təbriki

Parlament üzvlərinin media ilə bağlı gileyləri də var...

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi qeyd olundu. "Yeni Müsavat" bu əlamətdar gündə ictimaiyyət nümayəndələrinin, deputatların 140 yaşlı Azərbaycan mətbuatı haqqında, mətbuatın hazırkı durumu ilə bağlı düşüncələrini öyrənməyə çalışıb.

Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov öncə Azərbaycan mətbuatını 1990-cı illərin mətbuatı ilə müqayisə edib: "Azərbaycan mətbuatı həm mətbuat orqanlarının sayı, həm keyfiyyəti baxımından daha da inkişaf edib. Təbii ki, problemlər də var, ancaq irəliləyiş daha çoxdur. Əsas problemlərdən biri odur ki, analitik yazılar baxımından mətbuatda geriləmə var. Analitik yazılar çox azdır, mətbuatda daha çox reklam xarakterli yazılara yer verilir, araşdırma yazılarına çox az təsədüf olunur. Azərbaycanın iqtisadi-siyasi həyatını analiz edən, problemləri ortaya qoyan, ölkənin inkişafını beynəlxalq mətbuatda əks etdirən ya-



Vahid Əhmədov

zılar çox azdır. Mətbuatımızın beynəlxalq mətbuatla əlaqələri də çox zəifdir. Hazırda bunun üçün böyük imkanlar var. Ancaq mən hesab edirəm ki, müstəqillik dövründə mətbuatın inkişafı göz qabağındadır. İnternet medianın yayılması, saysız-hesabsız xəbər saytlarının qurulması, istər KİV-lərin fəaliyyətinin genişlənməsi mətbuatın inkişafının göstəriciləridir. İlham Əliyev prezident seçildikdən sonra onun mətbuata olan qayğısı, jurnalistlərə olan münasibəti, onlara mənzil verilməsi, maddi vəziyyətlərinin yaxşılaşması istiqamətində gö-



Asim Mollazadə

rülən işlər və sair son illər mətbuatın da dirçəlməsinə səbəb olub. Mən ikinci elə bir ölkə tanımıram ki, mətbuata bu qədər diqqət ayırsın. Sonda mətbuat günü münasibətilə bütün jurnalistləri təbrik edirəm. Özellikle "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu "Əməkdar jurnalist" adı alması münasibətilə təbrik edirəm. Düzdür, ona qarşı hücumlar da var, son günlər onun əleyhinə çıxışlara rast gəlirəm. Ancaq Rauf Arifoğlu çox gözəl jurnalistdir və möhkəm qələmi var. Onun bu adı alması hər birimizin sevindiricidir".



Çingiz Qənizadə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərə əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə çap mediasının təcridən kənar qaldığını və yeni medianın onu üstələdiyini vurğuladı: "Bu, təkə Azərbaycanda deyil, bütün dünyada gedən bir prosesdir ki, çap mediası təcridən elektron media ilə əvəzlənir və elektron media, yəni internet saytlardan, sosial şəbəkələrdən istifadə mətbuatı əvəz edir. Son illər inkişaf edən yeni media sahəsi yeni peşəkarlıq xüsusiyyətləri tələb edir, jurnalistika qarşısın-

da yeni tələblər qoyur. Mən ümidvaram ki, Azərbaycan jurnalistikası tarixi missiyasını davam etdirə biləcək, Həsən bəy Zərdəbinin, Nəcəf Nəcəfovun qoyduğu ənənələri yaşadaraq müasir texnologiyalar vasitəsilə insanları məlumatlandırma və "dördüncü hakimiyyət" funksiyasını yerinə yetirə biləcəklər. Hazırda mətbuatın əsas problemi peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Arzu edərdim ki, jurnalistlər peşə bacarıqlarını artırınsınlar və mətbuat öz-özünü tənzimləyə bilsin, jurnalist etikasını pozulmasın".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə isə mətbuatın inkişaf istiqamətində irəlilədiyini bildirdi: "Hazırkı mətbuatı 5-10 il öncəki mətbuatla eyniləşdirmək doğru olmazdı. Çünki hazırda peşəkarlıq, obyektivlik, operativlik baxımından mətbuatda xeyli irəliləyiş var. İnformasiyanın operativ çatdırılması da çox böyük peşəkarlıq tələb edir. Ancaq təəssüf ki, ayrı-ayrı qəzetlər, saytlar var ki, yenə jurnalist etikasından kənar, həqiqətə uyğun olmayan, yoxlanılmamış məlumatları yayırlar. Bu da həmin insanların cəmiyyətdəki, ailədəki nüfuzuna xələf gətirir, insanların şərəf və ləyaqətinə ziyan vurur. Mən arzu edərdim ki, jurnalistlər bu məsələdə diqqətli olsunlar, reyting xatirinə bu cür yollara əl atmasınlar, insanların özəl həyatına müdaxilə etməsinlər. Mən həmçinin ölkə başçısının jurnalistlərlə görüşü zamanı

söylədiyi bütün müsbət fikirlərə qoşuluram və fürsətdən istifadə edib, fəxri adlar almış jurnalist dostlarımı, xüsusilə "Yeni Müsavat" qəzetinin əməkdaşlarını və Rauf Arifoğlunu təbrik edirəm".

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafada qeyd etdi ki, hazırkı dövrdə çap mətbuatının gündəmdən çıxması, müəyyən dərəcədə populyarlığını itirməsi, medianın artıq internet üzərindən inkişaf etməsi prosesi müşahidə olunur: "İnternet medianın problemlərini izləmək isə bir qədər çətinidir. Çünki çap mediasında ən azından alış-satış, əldə olunan gəlirlər, müstəqillik imkanları daha çoxdur. Lakin internet mediasında bu imkanlar yoxdur. Mən deyirdim ki, yeni medianın inkişafı ilə jurnalistikanın səviyyəsi getdikcə aşağı düşür. Ona görə ki, çap mətbuatı jurnalist yazı verdişini aşlayır, qəzet jurnalistləri özləri yazırlar və peşəkarlıq qazanır. İnternet mediasında isə daha çox "copy-past" üsulundan istifadə edilir, xəbərlər sadəcə kopyalanaraq paylaşılır. Bu isə peşəkar jurnalistika demək deyil. Bu, informasiyanın yayılması baxımından faydalı olsa da, jurnalist peşəkarlığı baxımından faydalı deyil. Mətbuatın müstəqilliyi problemi hələ də gündəmdədir. Sahibkarlığın inkişaf etməsi imkan vermirdi ki, mətbuatın işi müəyyən dərəcədə reklam gəlirləri üzərində qurulsun. Bu sahədə problemlər həllini tapsa mətbuatın müstəqilliyi də artar".

□ **Nərgiz LİFTİYEVA**

“Erkən seçkidən qorxmuruq, hər an seçki olacaqmış kimi bu gün yeni seçki kampaniyasına Kırıkkaleden start veririk”. Bu sözləri Milliyətçi Hərəkat (MHP) Partiyasının lideri Dövlət Baxçalı iyulun 22-də partiyanın Kırıkkale bölməsinin genişləndirilmiş Divan toplantısında deyib.

Kırıkkale şəhərinin girişində izdihamla qarşılanan MHP liderinin korteji partiyanın yerli bölməsinin ofisinə gəlib. Mediaya qısa açıqlama verən Baxçalı deyib ki, indiki durumda parlamentdə təmsil olunan heç bir partiya ilə koalisiyaya getmək fikrində deyillər: “Biz şərtlərimizi irəli sürdük, onlar qəbul etmədilər. Biz millətlə açıq danışdıq, şərtlərimizi millətin düşüncəsinə, istəyinə, dövlətimizin maraqlarına uyğun hazırladıq. Ancaq AKP seçkidən keçən dövrdə mövqeyindən dönməyəcəyini sübut etdi”.

AKP-CHP koalisiyonunun mümkünlüyü haqqında sualı cavablandıraraq D.Baxçalı deyib ki, bu ehtimalın gerçəkləşəcəyinə inanmır. Çünki iki partiya arasında ciddi ideoloji fərqlər onların bir araya gəlməsini mümkünsüz edir. MHP lideri onu da vurğulayıb ki, seçkidən 1 gün sonra partiya ana müxalifətə keçməyə hazır olduğunu deyib. Əgər CHP AKP ilə koalisiya qurmağı başarsa, MHP ana müxalifət missiyasını daşımağa hazırdır.

Daha sonra toplantı media mənsublarına qapalı davam edib. 1 saat davam edən toplantıdan sonra MHP lideri Kırşehirə yola düşüb. Sabah Kırşehirdə MHP-nin yerli böl-

məsinin toplantısı keçiriləcək. Türkiyə mediası MHP liderinin bölgələrə səfərini partiyanın erkən seçkiyə hazırlığı kimi dəyərləndirir. “Milliyət” qəzeti yazır ki, MHP güclü təşkilatlar olduğu bölgələrdə daha böyük dəstək qazanmaq üçün hazırlıqlara başlayıb. Böyük ehtimalla yeni seçki olsa partiyalar namizədlərini dəyişməyəcək. Ona görə də əsas məqsəd namizədlərin 7 iyundakından daha çox səs almalarına nail olmaqdır.

Şanlıurfada baş verən terror olayından sonra ölkədə təhlükəsizliklə bağlı tədbirlər gücləndirilib. Bununla belə, iri şəhərlər də daxil olmaqla, bir sıra bölgələrdə, xüsusən Güney və Güney-Doğu bölgələrində terror qruplaşmalarının hərəkətliyi müşahidə edilməkdədir. Hər gün ölkənin müxtəlif bölgələrində terrorçularla hökumət qüvvələri arasında toqquşma baş verib. Sonuncu toqquşma Qaradəniz bölgəsində yerləşən Trabzon'da yaşanıb və 2 polis şəhid olub.

32 nəfərin həlak olduğu Şanlıurfa terroru ilə bağlı ilginç faktlar üzə çıxmaqdadır. Belli olub ki, Kobaniyə yardım üçün düzənlənən və başlamasından qısa müddət sonra baş verən toplantıda HDP-li

MHP erkən seçki hazırlıqlarına başlayır

Qərb Ərdoğanı kürdlərə qarşı terrordan istifadə etdiyini iddia edir



Dövlət Baxçalı

deputatlar da olub. Türkiyə mediası yazır ki, onlar partlayışdan bir neçə dəqiqə öncə məkanı tərk ediblər. Partlayış yığıncağın başlanğıcında olub. HDP-li deputatların toplantısını belə tez tərk etmələri bir sıra suallar yaradıb. Maraqlıdır ki, partlayışdan cəmi bir neçə dəqiqə öncə HDP-nin gənclik təşkilatlarının 3 təmsilçisi də kütlədən ayrılaraq sürətlə uzaqlaşdı. Bir sıra media orqanları bu faktlardan çıxış edərək terror-

da PKK barmağı olması iddiasını irəli sürür.

Türkiyədə yaşananlar Qərb mediasının da diqqətindədir. Almaniyanın ZDF kanalına açıqlama verən Orta-doğu uzmanı Maykl Lüdes prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı İŞİD-dən istifadə etdiyini deyir: “Türkiyə kürdləri zəiflətmək üçün hər yolu sınayır. Bu məqsədlə Türkiyə həm Doğu, həm də Batı ölkələrindən İŞİD-ə qoşulmaq üçün Suri-

yaya keçmək istəyənlərə qapı açır, onlara təlim keçir, bəzi hallarda silahlandırır”.

Ötən gün Türkiyənin bir sıra xəbər qaynaqları prezidentin qızı Sümeyyə Ərdoğanın İŞİD yaralılarının müalicəsi ilə bağlı çağırış etdiyini yazmışdı. Xəbərlərdə bildirilirdi ki, Sümeyyə Ərdoğan onları öz vəsaiti hesabına Türkiyə xəstəxanalarında müalicə etdirir. Maykl Lüdes diqqəti bu faktla çəkərək bildirir ki, Türkiyə hökuməti İŞİD-ə hərtərəfli dəstək verir: “Səudiyyə Ərəbistanı və Körfəz ölkələri də regionda şüarları məhv etmək üçün terroru dəstəkləməkdədirlər. Məhz bu ölkələrin ciddi dəstəyi ilə İŞİD güclənərək bölgənin kabusuna çevrilib. Türkiyənin də durumu yaxşı deyil. Radikal islamçı qrupların fəaliyyətinə elə geniş bir meydan verilib ki, ölkənin təhlükəsizliyi ciddi təhdid altına düşüb. Hökumət kürd-İŞİD qarşılıqlı istifadə etməyə çalışsa da ortaya çox ağır bir tablo çıxıb -

Türkiyənin demək olar bütün bölgələrində ciddi terror təhlükəsi var”.

Ekspert düşünür ki, bu durum yaxın gələcəkdə Türkiyənin ciddi vətəndaş qarşılıqları ilə üz-üzə qoya bilər. Onun proqnozlarına görə, problemi yaxın zamanlarda çözmək mümkün olmayacaq.

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının başkanı Elmar Blok da Ərdoğanın ikiüzlü siyasətini tənqid edib: “Biz Türkiyə üçün böyük narahatlıq keçiririk. Hakimiyyətin yanlış siyasəti terrorun genişlənməsi ilə nəticələnib və prosesin durdurulması üçün heç bir addım atılmır, əksinə, terrordan regiondakı kürdlərə qarşı istifadə edilir. Hesab edirik ki, Türkiyə kürd probleminin çözümündə səmimiyyət göstərməlidir. Biz ümid edirik ki, Türkiyənin yeni hökuməti bu məsələdə daha ciddi olacaq və ölkənin təhlükəsizliyini ön plana çəkəcək”.

□ AYGÜN MURADXANLI

Azərbaycan Baş Prokurorluğu German Sterliqov barəsində cinayət işi başlayıb

O, dövlət əleyhinə yönələn açıq çağırışlarda və Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur

İşğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş rusiyalı milyoner German Sterliqov barəsində cinayət işi başlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənar keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub.

Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat kofransı keçirib özünə məxsus “V Kontrakt” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanın-

mış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxtəpul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib və qanunsuz biznes fəaliyyəti ilə məşğul olub, ailə üzvlərini bu işə sövq edib.

G.Sterliqovun hərəkətlə-



German Sterliqov

rində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq tədbirləri davam etdirilir.



Abbas Lesani həbs olundu

Azərbaycanlı fəal Abbas Lesani dünən səhər saatlarında Ərdəbil şəhərində ETELAAT əməkdaşları tərəfindən həbs edilib. Bu barədə musavat.com-a fəalın yaxınları tərəfindən məlumat verilib.

Qeyd edək ki, bu ilin aprel ayında Abbas Lesani Ərdəbil inqilab məhkəməsinin birinci söbəsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Abbas Lesani İran hakimiyyətinə qarşı təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə ittiham olunub. Milli fəal Apelasıya Məhkəməsinə müraciət etsə də məhkəmə onun şikayətini rədd edərək 1 illik həbs cəzasını təsdiqləyib. Abbas Lesani 2011-ci ildə Urmiya gölü ilə bağlı keçirilən kütləvi etirazlarda iştirak etdiyi üçün ETELAAT-ın hədəfinə tuş gəlib.

Xatırladaq ki, Abbas Lesani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin ETELAAT həbsxanaları və mərkəzi zindanlarında saxlanıb. “Amnesty International” həmin illərdə onu vicdan məhbusu adlandırıb.

□ XALİDƏ GƏRAY



Bizə yazırlar...

Zamin Hacı
zaminhaci@gmail.com

Bir oxucu məktubunu dərc etmək istəyirəm, düzdür, qardaşımız bir az uzun yazıb, ancaq oxuduqca hiss edirsən ürəyi partlaya-partlaya yazıbdır: "Hər il təyyarəylə gəldiyim ölkəyə bu il maşınla gəlməyə qərar verdim. Azərbaycanadək 8 ölkəni problemsiz və çox rahat keçdim. Hər ölkənin sərhədində ən çox 5 dəqiqə vaxt itirdik. Problemlər Azərbaycana girişdə başladı. Öncə gömrükçülər qanunsuz olaraq məndən öz adıma olan maşınla ölkəyə giriş üçün "zaloq-rastamojka pulu" qoymağı tələb etdilər. Mən bunun qanunsuz tələb olduğunu sübut etmək üçün 3 saat vaxtımı və əsəblərimi sərf etdim və nəhayət, Azərbaycana girdim. Ölkə heç dəyişməmişdi. Hara gedirsən qanunsuzluq, hara gedirsən rüşvət. Qiymətlər Avropadan da baha, maaşlarsa Avropadan ən az 5 dəfə aşağı. Rayonlarda iş tapmaq imkansız olduğundan insanların 60 faizi öz maşınıyla taksi xidməti göstərir. Taksi çox, minən yox. Maşın yolları çox pis vəziyyətdə, dağılmış haldadır. Masallıya qonaq getmişdim. Ona görə də Masallının nümunəsində danışacağam.

Həkimlər rüşvətsiz heç kimə baxmır. Rayonda bir maraqlı hadisənin şahidi oldum. Kasıb bir qohumumun gəlini uşaq dünyaya gətirmək üçün Masallı mərkəzi xəstəxanasına apardılar. Doğum şöbəsində 200 manat rüşvət olmadan xəstəni qəbul etməyəcəklərini söylədilər. Anası yalnız 100 manatı olduqlarını söylədi. Həkimin cavabı belə oldu: "Bura bazar deyil, 200 manatınız yoxdursa, rədd olub gedin. Və gedin hara istəyirsiniz şikayət edin". Əlacsız qalıb 2 saata borc tapıb həkimə verdilər.

Qohum-tanıqlardan kimlə görüşürdümse hamısı "məni də özünə Avropaya apar" deyirdi. Sanki analoqu olmayan ölkədə yaşayan, həftədə 5555 ədəd iş yeri açılan ölkədə yaşayan onlar deyilmiş.

2-ci məsələ sürücülərin anasını ağladan radar məsələsidir. Mən maşınla Avropa və Rusiyada 30-dan çox ölkə gəzmişəm və bunu qəti deyərək bilərəm ki, bu ölkələrdəki bütün radarların ümumi sayı Azərbaycandakı radarların sayından 2-3 dəfə azdır. Azərbaycandakı hər 2 km-dən bir qoyulan radarlar yol hərəkətinin təhlükəsizliyini qorumaq vəzifəsini yox, polis rüşvətoplama vəzifəsini görür. Avropaya geri dönəndə məni Nəvahi postunda saxlayan yol polisi "Radarı var" deyərək, posta dəvət etdi. Posta daxil olanda dəhşətə gəldim. Bura sanki dövlətin polis postu deyil, topdansaş bazarı idi. İçəridə sürücülərlə yol polisleri arasında şiddətli "Radar alveri" gedirdi. Sürücülərdən rüşvət alaraq radar qeydlərini pozurdular. Növbə mənə çatanda 7 dəfə radara düşdüyümü söylədilər və açıq-aşkar rüşvət alaraq, radar qeydlərini pozdular. Azərbaycan nə vaxt düzələcək görəsən? 8 ölkə keçdim, 6500 km yol sürdüm, yolda heç bir problem olmadı, ancaq Azərbaycanda yol polisleri başıma oyun açdılar. Hər addıma başı radar, polis postu qoymaqla yollardakı qəza və ölümlərin qarşısını almaq mümkün olsaydı, polis və radarların ən çox olduğu Azərbaycanda yollarda bu qədər insan ölməzdi. Azərbaycanda yol qəzalarının ən böyük səbəbi yollardakı kaos və anarxiyadır. Yeni tikilən və köhnə yolların 95 faizində işıqlandırma və məlumatlandırma yox səviyyəsinədir. Bakı-Qazax, Bakı-Astara magistrallarında cəmi 2-3 dəfə yolların hansı istiqamətə davam etdiyi göstərilir. Hava qaralandan sonra isə bu yollarda maşın sürmək əsl riskdir. İşıqlandırması və yol qıraqlarında dönüş və yol sonunu bildiren reflektorların olmadığı yollardakı qəzalarda bu qədər insanın ölümü çox təbiidir.

Ən çox sevindiyim isə o oldu ki, məzuniyyətim bitdi, Azərbaycanı tərk etdim. Və öz-özümə dedim ki, nə yaxşı zamanında Azərbaycanı tərk etmişəm.

Dünyanın heç bir ölkəsində bu qədər məmur hanırlığı, rüşvət, qanunsuzluq yoxdur. Yazıq əhalinin halına, çox yazıq...

Təşəkkürlər, Zamin bəy. Onu da əlavə edərsiniz ki, geri döndükdən sonra Azərbaycan prezidentinə, Korrupsiya ilə Mübarizə İdarəsinə, yol polisinə e-maillə bu biabırılıqlar haqda məlumat vermişəm, ancaq heç bir cavab almamışam. Yazıq Azərbaycan. Gör kimlərin əlində aciz qalıb".

Açıq, məktubu oxuyandan sonra uzun müddət söz tapıb bilmədim. Amma böyük ehtimalla bu qarışqı bizim müstəqil dövlətçiliyini paxıllığını çəkir.

Son zamanlar Azərbaycan haqda hazırlanan siyasi şərhlərin əsas mövzusu Bakının Qərblə münasibətləri və Rusiyaya yaxınlaşması tezisləri üzərində qurulub. Məlum olduğu kimi, uzun müddət Bakı Qərblə enerji və siyasi əməkdaşlıq kursunu davam etdirib, qərbyönlü siyasi kursa sadiq olduğunu bəyan edib. Ancaq son illərdə bu xətdə qırımlar müşahidə olunmağa başlayıb. Xüsusən də Ukrayna böhranından sonra rəsmi Bakı açıq şəkildə Rusiya ilə yaxınlaşma kursu götürdüyünü nümayiş etdirməyə başladı.



Regiondakı yeni siyasi şərait Azərbaycana nə vəd edir?

Ekspertə görə, Bakı üçün ən uyğun variant Moskva ilə yaxınlaşmaqdır

Daha əvvəl bu xətt Rusiyanın artan aqressiyası qarşısında Bakının manevari kimi yozulsa da, hakimiyyət rəsmilərinin ritorikası, Bakıdan Qərb ölkələrinə qarşı ittihamlı açıqlamalar və reaksiyalar göstərdi ki, məsələ heç də siyasi manevar deyil. Rəsmi Bakı Qərbə inteqrasiya kursundan imtina edir.

Ancaq bu, heç də asan baş verəcək bir hadisə deyil. Nəzərə alanda ki, yerləşdiyimiz bölgə uzun müddət (elə indi də - K.) Qərb və Rusiyanın nüfuz dairəsində yerləşir, o zaman bu cür dəyişikliklərin elə də asan olmadığı göz önünə gəlir. Qərb və Rusiyanın toqquşma "cəbhəsində" yerləşən Azərbaycanın yeri haradadır? Bakı özünü hansı mövqedə və harada görür?

Siyasi şərhçi, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı Rusiya və ABŞ arasından yaşanan qarşıdurmada Azərbaycanın həm enerji qaynaqları, həm də Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olması səbəbindən çox həssas bir yeri ver. Ekspertə görə, Azərbaycan regionda açar ölkə mövqeyindədir: "Beynəlxalq münasibətlər sistemində Rusiyanın yerini və mövqeyini zəiflətmək və əhatələmək üçün Azərbaycanın mövqeyi və xarici siyasət kursu Vaşinqton üçün çox önəmlidir. ABŞ-ın "soyuz müharibə" illərindən Rusiyanı əhatələmə siyasəti bu günə qədər davam edir. Ukraynanın xarici siyasət kursunu dəyişməsi ilə Rusiyanın qərb sərhədləri, Belarusu çıxmaqla, demək olar ki, ABŞ başda olmaqla, NATO-nun nəzarətindədir. Şərqi Avropadan başlayan bu əhatələmə siyasətinin açar ölkəsi Azərbaycandır. Avropa İt-



Orxan Qafarlı

tifaqi siyasi coğrafi olaraq boş yerə Azərbaycanı Şərqi Avropaya daxil etmədi. Brüssel və Vaşinqtonun Rusiyanı əhatələmək üçün Şərqi Avropa ölkələrinin hər birini öz müttəfiqinə çevirmələri lazımdır. Əgər Qara dəniz ölkəsi olaraq Ukrayna vasitəsilə Şərqi Avropa regionunda Rusiyanın isti dənizlərə çıxışının qarşı alınrsa, Azərbaycan həm enerji alternativləri, həm də cənub sərhədlərinin bitdiyi yer kimi mühüm əhəmiyyət kəsb edir".

Ekspert deyir ki, Azərbaycanın önəmli nöqtədə yerləşməsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri və fəsadları da var: "Azərbaycanın bu açar ölkə olması bir tərəfdən faydalıdır, çünki xarici siyasətə manevar imkanlarını artırır. Digər tərəfdən, açar ölkə olması dövlətin suverenliyinə ciddi təhlükələr doğurur. Çünki regionda Azərbaycan uğrunda mübarizə aparan dövlətlərin hər biri xarici siyasət suverenliyimizi onlara təslim etməyi istəyir. Bunun üçün Azərbaycanın uzun zaman apardığı balans

cazibədar edir. Azərbaycan dövlət formatı etibarını İlan dövlət quruluşu üçün təhdiddir. Məşhur deyimlə desək, Azərbaycanın hazırkı geopolitik vəziyyəti "hamburger"ə bənzəyir".

Ekspert deyir ki, məhz bu yeni siyasi şəraiti nəzərə alaraq Bakı Moskva ilə yaxınlaşma kursu götürüb: "Son zamanlar Azərbaycan dünyada gedən prosesləri diqqətə alaraq, Cənubi Qafqazda İran, Rusiya və Ermənistan geopolitik üçbucağının güclənməsindən narahatdır. Bunun üçün belə bir əməkdaşlığı pozmaq məqsədilə Moskva ilə yaxınlaşır. Belə baxanda üç yolu var idi. Al və ABŞ-la yaxınlaşmaq, bu zaman "hamburger" olaraq İran cənubundan və Rusiya şimalından ekstremizmə təkən verərək yeyəcəklərdir. İkinci variant İranla yaxınlaşmaq idi. Bu zamanda İsrailə strateji əməkdaşlığının hərbi və Qərb siyasi dairələrində dəstəyini itirəcəkdi. Hamımız gözəl bilir ki, İsrailin, ABŞ-da diaspora komitəsi olan Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) Konqresdə və Ağ Evdə Azərbaycana dəstəyini dayandıra bilər. Bu isə onsuz da Rusiyanın ermənipərəst mövqeyindən sonra üstəlik İranın Qarabağ məsələsində konkret mövqeyi məlum olmadığı bir durumda ABŞ-ı birmənalı itirmək deməkdir. Bir tək Rusiya qalır ki, onunla pragmatik münasibətləri inkişaf etdirməklə "hamburger kimi yeyilməyin" qarşısını almaq olar. Bu zaman İsrailə əməkdaşlığı da qoruyuruq. Həm də bu zaman İsrailin dəstəyi ilə ABŞ-la münasibətlərin pozulmasının qarşısı ala bilirik".

O.Qafarlıya görə, ABŞ və İran arasında münasibətlərin düzəlməsi, Tehranın yenidən dünya bazarına inteqrasiya etməsi Avrasiya regionunun beynəlxalq münasibətlər sistemində "daşların yerindən oynayacağı" siqnalları verir: "Bu anlaşmadan öncə Azərbaycan hansı ölkənin yenə də beynəlxalq münasibətlər sistemində yerini və mövqeyinin nə olduğunu bilirdi. Buna uyğun da formalaşmış bir xarici siyasət kursu var idi. İndi İranın dünya siyasətində mövqeyinin dəyişməsi həm yeni təhdidlər qarşısını açır və həm də eyni zamanda yeni imkanlar. Çünki İran üçün də Azərbaycan daxili və xarici siyasət baxımından önəmli ölkədir. Azərbaycanın sekulyar dövlət olması və zəngin enerji qaynaqlarına sahib olması bu ölkəni iranlılar üçün

"Daşları yığmaq" zamanının diktə etdiyi imperativ

Bakı-Avropa münasibətlərində kəskin dönüş

ABŞ-in ardınca Avropa ilə də barış körpülərini sahmana salmaq kursu götürülüb; **İlham Əliyev:** "Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından cənab Tuskun səfəri çox mühümdür..." **Donald Tusk:** "Azərbaycan etibarlı tərəfdaşımızdır və bu tərəfdaşlığı davam etdirmək istəyirik..."

Azərbaycanla Qərb arasında mövcud olan və məkrli erməni dairələrinin də əli olduğu şübhə doğurmayan soyuq dönmə belə görünür, aradan qalxmaqdadır. Son saylarımızın birində rəsmi Bakımın məxsusən ABŞ-la münasibətlərində yeni illəşmə notları barədə yazmışdıq.

Bu xüsusda diqqət çəkən ilk mühüm məqamlardan biri Amerikanın ölkəmizdəki səfəri Robert Sekutanın verdiyi açıqlama olmuşdu. Diplomət ölkəmizlə əlaqələrin strateji xarakterini bir daha vurğulamaqla yanaşı, onu da qeyd etmişdi ki, bu ilin fevralında Bakıda səfərdə olan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla rəsmi Bakı arasında əldə olunmuş, demokratiya və insan haqlarına dair orta komissiyasının yaradılması yönündə fəaliyyət davam etdiriləcək.

Bundan əlavə, elə həmin ərəfədə məlum olmuşdu ki, Azərbaycanla ABŞ (Pentaqon) arasında hərbi sahədə əməkdaşlıq da öz məcrasına qayıtmağa başlayıb. Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun ABŞ səfirliyinin hərbi ataşesi ilə görüşündən məhz bu qənaət hasil olmuşdu. Əslində Müdafiə Nazirliyində belə bir görüş faktının özü az mənə kəsb eləməz...

Əlaqələri illəşdirmə istəyini həmçinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" da son vaxtlar anti-Amerika ritorikasının zəifləməsindən görmək mümkündür. Qəzetin son yazılarının birində isə belə bir mesaj yer alıb ki, "biz ABŞ-la münasibətlərin inkişafını istəyirik..."

Şübhəsiz ki, ortada Azərbaycan hökumətinin siyasi iradəsi olmadan, Amerikaya belə reверanslar, mesajlar mümkün deyil. ABŞ-la münasibətlərdə illəşmənin fonunda isə belə görünür, hakimiyyətin Avropa (Birliyi) ilə münasibətlərində axır vaxtlar yığılıb "qalmış daşlar" da yavaş-yavaş götürülməyə başlayıb. Özü bu tendensiya hər iki tərəfdən, yeni qarşılıqlı olaraq müşahidə edilməkdədir.

Bu, əlbəttə ki, olduqca pozitiv, ilk növbədə də Azərbaycanın maraqlarına, o sırada Qarabağ gözləntilərimizə və erməni lobbi-



sinin təbliğatını kərsiz eləməyə yönəlmiş siyasətə tam uyğundur. Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun dünənki Bakı səfəri və səfərin yekunları qənaətimizi xeyli gücləndirir.

Yeri gəlmişkən, Tuskun səfərindən öncə Avropa (Birliyi) Bakıya bir sıra mühüm siyasi jestlər edib. Məsələn, ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və Almaniya hökuməti təxminən eyni vaxtda Qarabağla bağlı çox qiymətli sənəd-qətnamələr qəbul edərək, orada Ermənistanı birmənalı şəkildə işğalçı kimi damğalayıb.

Cənab Donald Tuskun Bakı səfəri məhz belə pozitiv atmosfərə təsadüf edirdi. Böyük ehtimal, bu ab-hava onun Azərbaycanın siyasi rəhbərliyi ilə görüşündə də öz rolunu oynayıb.

"Azərbaycan və Avropa Birliyi arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tuskla əvvəl geniş heyətlərlə, sonra isə

təkbətək görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, Avropa Birliyi ilə münasibətlər inkişaf edir.

Sitat: "Bizim aramızda uzun illər məhsuldar münasibətlər formalaşmışdır. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanı qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyonda çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq

norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gələcəkdə artıq münasibətlərin normallaşmasından danışa bilirik. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi dəyərləli məfhumdur".

Prezident Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısının Avropa İttifaqı ölkələri ilə aparıldığını da xatırladaraq daha sonra deyib: "Avropa İttifaqı ölkələri həmçinin bizim əsas investitorlarımızdır. Çünki ölkəmizə sər-mayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır".

Ölkə başçısı görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: "Biz Avropa ilə yaxşı tərəfdaşdır. Cənub Qaz Dəhlizi layihəsi öten il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə həmin layihəni irəlilədir. Hazırda biz tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək... Bu ilin martında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və neynki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturunu və təcrübələri ilə belə bir meqa-layihəni həyata keçirmək əzmindədir. Biz şadiq ki, Azərbaycanın bu sahədə rolunu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb".

Öz növbəsində Donald Tusk mətbuat konfransında AB-nin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini bəyan edib (APA): "Biz ümidvarıq ki, Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik. Qarabağ münaqişəsinin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik".


AB Şurasının prezidenti də vurğulayıb ki, Azərbaycan Avropa Birliyinin vacib tərəfdaşlarıdır: "Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Birliyin etibarlı tərəfdaşdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik". O, Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını da söyləyib. "Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürətli giriş-çixış üçün Şengen vizalarının verilməsi asanlaşacaq", - əlavə edib ali qonaq.

Göründüyü kimi, həm prezident İlham Əliyevin, həm də Avropa Birliyi rəsmisinin bəyanatında qarşılıqlı isti və mühüm mesajlar yerindədir. Tuskun suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi publik dəstək isə xüsusilə təqdirədir və Avropanın Azərbaycana son reверansları ilə sinxronluq təşkil edir.

Münasibətlərdəki son gelişmələr iddia eləməyə əsas verir ki, tərəflər artıq bir-birinin önəmli bir daha dərk edərək də irəliləyə baxmaq, sınımsız və ya sınırlanmış barış körpülərini sahmana salmaq əzmindədir.

□ **Siyasət şöbəsi**

Biz bu qədər çoxuqmu?



Hüseyinbəla SƏLİMOV

Ölkə daha bir əlamətdar günü-Milli Mətbuat Gününü də yola saldı. Hər dəfə bu bayram günündə və bir də qəzetlərə yardım ediləndə qeyri-ixtiyari olaraq bir sual keçir beynimizdən - əcəba, biz bu qədərmi çoxuq?..

Mən jurnalistləri deyə bilmərəm, ona görə ki, jurnalist vəsiqəsi gəzdirenlərin sayı əsl jurnalistlərin sayından həmişə çox olub...

Amma qəzetlərin siyahısını görəndə həmişə təəccüb qalırım. Hamımız çalışsaq beş-üç qəzetin adını güclə yadıma sala bilirik. Amma gəl ki, məlum olub ki, biz əsl "qəzet bumu" yaşayırq...

Neyləmək olar? Görünür, bu da barışmaq lazım gələn realılıqdır. Bəli, düşünürsən ki, yüzə yaxın jurnalistin içində fəxri ada layiq olan heç olmasa bir jurnalist varsa və yardım alan qəzetlərin içində heç olmasa buna layiq olan bir qəzet varsa, buna da şükür deməkdən savayı çarəmi yox...

Əslində hər şey dekorasiyaya çevrilib. Kim nə deyə bilər? Ölkədə az qala əlliye yaxın siyasi partiya, yüzlərlə qəzet var... Zahirən hər şey qaydasındadır, söz və fikir azadlığı tam təmin olunub...

Yox, mən naşükürlük də etmirəm, çünki çox şey görmüşəm. Vaxtilə özünə demokrat deyən siyasətçilərin də qəzetə və müstəqil fikrə münasibətini görmüşəm. Elə o səbəbdən də biz ciddi bir basqı və təqib olmadan bu ölkədə öz fikrimizi yazmağa və deyə bilirik, bunun özü də böyük işdir...

Amma istərdik ki, olanlar zahiri deyil, elə əslində olsunlar. Əslində, həyatda mövcud olsunlar ki, biz də heyretlə "Biz bu qədərmi çoxuqmu?" deyə soruşmayaq...

Əslində jurnalistlərin, siyasi partiyaların çoxluğunun siyasi tərəflərindən başqa bir mənəvi tərəfləri də var...

Əgər ölkədə müstəqil jurnalist, müstəqil siyasət adamları çoxdursa, bu, o deməkdir ki, biz vakuuma yaşamaırıq, bu ölkədə bizim kimi də düşünen insan var...

Həm də dünya ölüm-itim dünyasıdır. Bəli, bunun xeyir işi var, şər işi var. Heç olmasa uşaqlarımızın xeyir işinə dəvət etmək üçün "Kimə deyim? Kimi çağırım?" demərik. Və bu dünyadan köç edəndə də bizim də arxamızca "Allah rəhmət eləsin!" - deyən tapılar. Amma bunun üçün lazımdır ki, biz həqiqətən də çox olaq. Amma biz çoxuqmu?..

Mən həmişə II dünya müharibəsi iştirakçılarının toplantısını televiziya ilə seyr edirəm. Baxıb görürsən ki, onların sayı ildən-ildə azalır... Ölkədə müstəqil və obyektiv düşüncə sahibləri də çox qalmayıb. Onlar da ildən-ildə azalır. Ona görə də təltiflər və mükafatlandırma zamanı böyük siyahıları görəndə adam özünü aldadaq inanmaq istəyir ki, bu, elə həqiqətən də belədir. Amma elə o dəqiqə bir sual keçir beynindən: biz bu qədərmi çoxuq?..

Baxıb görürsən ki, əslində unudulanların, ögey münasibətə tuş gələnlərin sayı digər jurnalistlərdən daha çoxdur. Dərhal da fikirləşirsən ki, axı realılıqda biz çox kiçik millətlik, biri-birimizi görməməyə, unutmağa haqqımız varmı? Bunu da düşünəndə həmin sual gəlib dayanır qənşərdə: Biz bu qədər çoxuqmu?..

Bunları bir inciklik və küseyənlik kimi də qəbul etməyin. Mükafat alan onlarla jurnalistin içində bir nəfər buna həqiqətən layiq olanı varsa, bunu da böyük bir uğur hesab edirik...

Yardım alan onlarla qəzetin içində buna həqiqətən də layiq olan bircə qəzet varsa, bunu da uğur sanırıq. Amma ögey münasibət, siyasi və ictimai eqoizm adamı bütün hallarda incidir. Ona görə də yenə də düşünürsən ki, biz bu qədər çoxuqmu?..

Rusların misali var, deyir ki, Rusiyada elə-belə şair olmaq mümkün deyil, ona görə ki, şair olmaq əslində şairlikdən daha artığına iddia etməkdir. Bəli, təxminən belə deyiblər. Azərbaycanda da əsl jurnalist sadəcə, jurnalist deyil, o daha böyük olmağa, daha geniş düşünməyə borcludur...

Belələri isə olduqca azdır. Hətta barmaqla saymaq olar. Siyahı tutsan, təxminən bir qəzetin kollektiv qədr olar. Bütün bunları düşünəndə və dərk etməyə çalışanda həmin sual gözlərin önünə gəlir: Biz bu qədər çoxuqmu?..

Qəzəz, müvəqqəti şeylər ötüb keçəcək. Ona görə ki, bunun adı müvəqqətidir.

Bütün avtoritar sistemlər və onların təmsilçiləri də müvəqqətidir. Elə bu səbəbdən qəm yeməyə dəyməz. Əbədi olanlar haqqında düşünmək lazımdır.

Ona görə ki, bu dünyanın özü müvəqqətidir, əbədiyyətə keçid ərəfəsində çox kiçik bir mərhələdir...

Ona görə də burada M.Bulqakovun həmişə təkrar etməyi sevdii fikirləri düşür yadıma. O yazırdı ki, hər şey ötürdür - soyuq da, aclıq da, evsizlik də, di gəl, ulduzlar əbədidir, nədən biz nəzərlərimizi onlara dikmirik?..



Latayır daşqını

Samir SARI

1994

-cü ilin soyuq aylarından biriydi, ya fevralın axırıydı, ya da martın əvvəli. Üstündən 21 il vaxt keçib, həftəsi, günü yadımda qalmayıb. Müsavatın qərargahında o dövrün qəzetlərini vərəqləyəndə bir müraciətə rast gəldik. Bir qrup məşhur ziyalı (onların arasında Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi görkəmli şəxsiyyətlər də vardı) dövlət başçısına müraciət ünvanlamışdılar.

Öncə onu deyim ki, o dövəmdə belə şeylər dəb idi: biri dövlət başçısının adına məktub yazır, sonra qapı-qapı düşüb o məktubu hörmətli ziyalılara imzaladıdır, daha sonra qəzet redaksiyasına gətirir, dərc etdirirdilər. Dövlət başçısının bu müraciətləri oxuyub-oxumadığı, yaxud da köməkçilərinə oxutdurub-oxutdurmadığı barədə səhih məlumatlar yoxuydu, amma güman beləydi ki, eger görkəmli ziyalıların imzaladığı müraciət qəzetlərdə dərc olunubsa, demək, hər halda, diqqətdən kənarda qalmayacaq.

O zaman belə müraciətlər əsasən haqsız yerə həbsə düşənlərin azadlığa buraxılmasına dair olurdu. Ancaq 1994-cü ilin soyuq aylarının birində ölkənin tirajlı müxalifət və müstəqil qəzetlərində dərc olunan müraciətin məzmunu başqa idi.

Bu müraciəti imzalayanlar dövlət başçısı Heydər Əliyevdən xahiş edirdilər ki, dövlət komitələrindən birinin cəbhəçi sədrini işdən çıxarmasın. Bəs bu gənc kadr çox səriştəli, prinsipial kadrdır, öz işinin öhdəsindən yaxşı gəlir, üstəlik, hakimiyyətdən getmiş AXC-Müsavat komandasına qatılmalı oğlan deyil və sair və ilaxır.

İndi həmin komitənin və "səriştəli cəbhəçi kadr"ın adını burda yazıb bilərəm, amma ehtiyac yoxdur. Belə daha intriqalı olur, ertəsi gün zəng vurub adamdan soruşurlar və "həə, yadıma düşdü" deyir, adam haqda əlavə faktlar danışirlar.

İntəhası, bunu da demək lazımdır ki, komitə yanacaq işlərinə-filana baxırdı, pullu komitəydi, üstəlik, vəzifədən çıxarılmaması üçün ölkənin adlı-sanlı ziyalıların imzasını alıb dövlət başçısının üstünə məktub göndərmiş kadr çox "prinsipial və səriştəli"ydi. Onun vəzifədən çıxarılması ölkənin yanacaq-sürtkü sektoruna böyük zərbə olacaqdı.

Dövr də qəliz dövr idi. Ondən bir az qabaq AXC-Müsavat kütlüyünün ən hörmətli və ən yüksək rəngli kadrları ya vəzifədən götürülmüşdü, ya istefa vermişdilər, ya vəzifələrini dondurmuşdular, ya da təhlükəsizlik mülahizəsi ilə başlarını götürüb məmləkətdən qaçmışdılar.

Açıqı, o vaxt cəbhəçi-müsavatçı kadrlar Heydər Əliyev-Surət Hüseynov hakimiyyəti ilə işləməyə birtəhər baxırdılar, deyirdilər, onsuz da yarım ilə, bir ilə yenidən hakimiyyətə gələcəyik. Çox az kadr yeni komandada qalırdı. Onlardan biri də həmin o səriştəli gənc kadr idi.

Adam əməlli-başlı dirəmişdi. Yalvarışlar ərşə dirənmişdi, boğaz çəkirdi, həşir salmışdı. Qəzetlər ard-arda həmin müraciəti dərc edirdilər.

Yanacaq-energetika sektoruna yaxşı beləd olmayan adamlar endişələnməyə başlamışdılar ki, doğrudan da belə bir kadrın birdən-birə vəzifədən götürülməsi müstəqilliyini yenidən qazanmış, hələlik neft strategiyası hazırlanmamış gənc ölkəmizin iqtisadi durumuna ciddi zərbə olacaq. Yeni-yeni ziyalılar bu müraciətə qoşulmaq istəyirdilər.

Amma Əliyev ziyalıların sözünü yerə sald, adamı qulağından tutub bayıra atdı. O da vəzifədən götürüləndən sonra hara getdi, nə işlə məşğul oldu, komitə sədri vəzifəsinin əlindən çıxmasına necə tablaşdı, bilən olmadı. Ölkədə güclü devalvasiya da oldu, amma güman ki, həmin kadrın vəzifədən götürülməsi ilə bağlı deyildi.

O, bir də uzun illərdən sonra göründü, amma yenə də özünü qabağa vermədi, eyzən kölgələrdə dolaşdı, durdu.

Bir-iki ildir ki, adam ara-sıra həmin kölgədən başını çıxarıp, dissidentlik edir. Artıq o, barışmaz müxalifətçi olub, prinsipiallıqdan, əyilməzlikdən, dönməzlikdən danışır.

Mark Zakerberqə nə deyim, belələri üçün yaxşı dissidentlik, hakimiyyət-prokurorluq yeri düzəldib, axşama qədər oturlar kompüterin arxasında, kiminlə nə intriqalar var, kimdən xoşları gəlir, söyür, pisləyir, yamanlayır, mühakimə edir, hökm çıxarıp, latayır daşqınına məruz qoyurlar.

21 il öncə dizini yerə atıb Əliyevin komandasında qalmaq üçün yavır-yavır yalvaran, ölkənin ağsaqqal ziyalıları üzəndən-gözəndən salıb imzalarını alan adamın 2015-ci ildə dissidentə dönməsi çox miskin görünür.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) qiymətləri endirməsi ilə bağlı məlumat yayıb. Ancaq ekspertlər ciddi bir endirimin olmadığını bildirir və bu addımla AZAL-ın ictimaiyyəti çaşdıracağını qeyd edirlər.

Qeyd edək ki, iyulun 21-də AZAL özünün aşağı büdcəli sənişindəşimə xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edib.



AZAL-ın bilet "blefi"

Ekspertlər bildirirlər ki, qiymət azalması xəbəri ilə ictimai rəyi sakitləşdirməyə çalışırlar, əslində vətəndaş çaşdırılır...

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər dövlət başçısı İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görüldü.

Iyulun 16-da "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə heyətinin sədri Cahanqir Əsgərov hər bir hava xəttinin tariflərinin dərinəndən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması barədə qərar qəbul edilib. Bu tarifi siyasəti yeni lou-koster istiqamətlərə şamil olunmayacaq. Beləliklə, bu ilin avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sənişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Ekspertlər isə bildirirlər ki, AZAL-ın qiymət endirimi barədə bildirişi həqiqəti əks etdirmir. Bu, gözəndən pərdə asmaq üçün atılmış addımdır. Qiymətlərin avro ilə müəyyən edilməsi isə tək cə qanun pozuntusu deyil, həm də manata olan güvənsizlik işarəsidir.

- Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-Istanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələləri ilə əlaqədardır.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşıma-larının biznes-modeli tətbiq olunacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sənişindəşimə xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Bundan əlavə, "Azərbaycan Hava Yolları"nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarifi siyasəti yeni lou-koster istiqamətlərə şamil olunmayacaq. Beləliklə, bu ilin avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sənişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Ekspertlər isə bildirirlər ki, AZAL-ın qiymət endirimi barədə bildirişi həqiqəti əks etdirmir. Bu, gözəndən pərdə asmaq üçün atılmış addımdır. Qiymətlərin avro ilə müəyyən edilməsi isə tək cə qanun pozuntusu deyil, həm də manata olan güvənsizlik işarəsidir.

Ekspert Natiq Cəfəri məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində AZAL-ın qiymət azaltması ictimai rəyi yumşaltmağa və sakitləşdirməyə hesablanmış addımdır: "Əslində heç bir azaldmadan söhbət getmir. Çünki açıqlanan rəqəmlər də bunu sübut edir ki, AZAL müəyyən reyslərdə müəyyən biletlərə endirim edib. Müəyyən reyslərdə biletlərin 30 faizini ucuz qiymətlərlə satacaq və bunun necə tənzimləncəyi bəlli deyil. Bu məsələ hansı qaydalarla görə tənzimləncək, bununla da bağlı heç bir rəsmi açıqlama yoxdur. Yeni mən rəsmi müraciət etdikdə, necə bilməliyəm ki, 30 faizlik yerlər tutulub? Mənə eyni təyyarəyə daha baha qiymətə bilet satacaqlar. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə hətta 99 avroya ucuz biletləri əlsək belə, bu biletlərlə cəmi 5 kiloqram əl çantasını pulsuz keçirməyə icazə tanınır. Amma hər əlavə bir çamadanı görə 50 avro ödəniş etməlisiniz. İndiki kursla hesablayanda, 99 avro 115-117 manata bərabərdir. İkitərəfli bilet əlsəniz, bu, 230 civarında olur. 230 manat civarında olan biletin bir çamadanı da əlsə, əlavə 50 avro verməlisiniz, bu, 55 manat edir. Qayıdanda həmin çamadanla qayıtsanız, yenidən 50 avro ödəməlisiniz. eger alış-veriş etməsəniz də, əlavə bir çamadanınız da varsa, 100 avro verməlisiniz. Bu da 380 manata qədər gəlib çıxır. Bu, endirim deyil. Sadəcə, bu xəbərləri yaymaqla ictimai rəyi sakitləşdirməyə çalışırlar. Göstərməyə çalışırlar ki, prezidentin müdaxiləsindən sonra

AZAL hər hansı bir addım atdı. Əslində heç bir addım atılmayıb və bunun özü heç bir problemi həll etməyəcək. Dəfələrlə demişik ki, bunun yeganə yolu AZAL-a rəqib kompaniyaların ölkəyə girişinin təmin olunmasıdır. Yeni AZAL mütləq rəqabətli mühitin olmasına çalışmalıdır, 4-5 kampaniya Azərbaycana bir-başına daxil olmalıdır. Gürcüstanda artıq 12 aviaşirkət çalışır. Bu da rəqabətli mühit yaradır orada. AZAL-ın əlindən aeroportun işlədilməsi alınmalıdır. Çünki bu, məntiqsizdir. AZAL özünü xeyir edəcəyi səviyyədə aeroport işləmələrini görür, digər şirkətlərə daha böyük qiymətlər oxuyur. Bunun özü ciddi problemdir və həll olunmalıdır".

Ekspertin sözlərinə görə, qiymətlərin avroda elan olunması qanunvericiliyə ziddir: "Ölkə qanunvericiliyinə görə, ölkə ərazisində bütün ticarət qiymətləri milli valyuta ilə göstərilməlidir. Burada qanun pozuntusu var. İkinci məsələ ondan ibarətdir ki, AZAL cəmiyyətə bir mesaj verir, yeni Azərbaycan manatına güvənmək olmaz. Azərbaycan manatının məzənnəsi oynaya bilər, manat dəyərdən düşə bilər. Ona görə xarici valyutada qiymət təqdim edib, bilet alınan günə olan məzənə ilə satacağıq. Bu, əslində cəmiyyətə çox neqativ bir mesajdır. Bu, birbaşa qanun pozuntusudur. AZAL-la bağlı problem bu addımlarla, bu cür endirimlərlə heç vaxt həll olunmayacaq. Bunun üçün rəqabətli mühit yaradılmalıdır ki, AZAL özünü bazarda tək hiss etməsin və istədiyi kimi qiymət qoymasın".



Qabil Hüseynli

Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa şəhərinin qubernatoru Mixail Saakaşvilinin Rusiyanın dövlət başçısı Vladimir Putin barədəki son ittihamları ölkəmizdə ciddi narahatlıq doğurub. Saakaşvili açıq şəkildə Putinin Ukraynadan sonra Baltikyanı ölkələr, Azərbaycan və Gürcüstanda qarışıqlıq yaradacağı anonsunu verib.

Onun sözlərinə görə, Rusiya prezidenti daimi olaraq NATO qüvvələrini yoxlamaqla məşğuldur: "Bu onunla keçirdiyim uzun danışıqlar zamanı mənə məlum olub".

Həmçinin keçmiş prezident deyib ki, Putin dövlət sərhədlərinə hörmət etmir və onsuz da həmişə onu pozmağa çalışacaq. "Mən hələ 2008-ci ildə demişdim ki, bundan sonra Ukrayna olacaq" - deyərək siyasiyyətçi Rusiya-Gürcüstan müharibəsini yada salıb.

Bundan əlavə, Saakaşvili növbəti Azərbaycan xəbərdarlığını etməyi də unutmayıb. Onun fikrincə, Putinin aqressiv siyasətinin bundan sonrakı qurbanları Baltik ölkələri olacaq, o, yenidən Gürcüstan və Azərbaycana qayıdacaq.

Keçmiş prezidentin bu cür açıqlamalarının tez-tez şahidi

oluruq. Amma yeni açıqlaması daha sərt və narahatedicidir. Reallıq odur ki, Azərbaycanın daim təhlükə gözlədiyi ölkələrdən biri Rusiyadır. Bəzi ekspertlər hesab edirlər ki, bu cür fikirlər Saakaşvilinin Rusiyaya qarşı olan ölkələrin sırasında Azərbaycanı da görmək istəyindən irəli gəlir.

Politoloq Qabil Hüseynli fərqli düşündür. O hesab edir ki, bu cür açıqlamalar Azərbaycan üçün təhlükə deyil: "İnanmıram ki, bu cür açıqlama bizə təhlükə yaratsın. Amma Gürcüstan üçün olan təhlükə bizə də aiddir. Bizə gələn məlumatlara görə, Bakı-Supsa neft kəmərinin 1500 kilometrlik ərazisi rus qoşunlarının nəzarəti altındadır. Başqa məlumatda isə onların neft kəmərinin 500 metrlik ərazisində möhkəm-

Saakaşvilinin Azərbaycanla bağlı şok açıqlamasına reaksiya gəldi

Qabil Hüseynli: "Rusiya Baltikyanı ölkələri işğal edəcək qüdrətə malik deyil"

ləndikləri qeyd olunur. Bunları dövlət orqanları dəqiqləşdirməlidir.

Gürcüstan BMT-yə müraciət etməlidir. Amma rəsmi səviyyədə hələ də heç nə yoxdur. Hazırda Azərbaycanla Rusiya arasında yaxınlaşma prosesi gedir. Əvvəllər də münasibətlər normal idi. İndi münasibətlər qarışıqlıq mənafelər, strateji əməkdaşlıq üzərində qurulmağa çalışılır. Rusiya Azərbaycandan Gömrük İttifaqına, Avrasiya Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağı təklif edir. Azərbaycan artıq bu təkliflərdən birini müşahidəçi qismində yerinə yetirib. Ölkəmiz bunların müqabilində Dağlıq Qarabağ probleminin həllini istəyir. Heç kəsə şübhə deyil ki, Ermənistan bütünlüklə Rusiyanın nəzarəti altındadır. Rusiyanın mövqeyi bu məsələnin həllində böyük rol oynayır. Bunun nəticəsidir ki, son günlərdə mətbuata tez-tez xəbər sızdırılır. Rusiya düşmən ölkədən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını geri çəkməyi tə-

ləb edir. Bəzi yerlərdə hətta torpaqları boşaltmaq barədə ultimatum verildiyi qeyd olunur. Rusiyanın rəsmilərindən biri demişdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılmalıdır. Elmar Məmmədyanın Lavrovla iki ay qabaqkı görüşündə Qarabağ məsələsi müzakirə olundu. Məmmədyanov nədənsə lovgə bir bəyanat verdi. Bildirdi ki, xalqıma tezliklə müsbət xəbərlər verəcəm. Dağlıq Qarabağla bağlı iki ilə yaxındır ki, Azərbaycanla Rusiya arasında danışıqlar başlayıb. Bu danışıqlar qarışıqlıq addımlar şəklində gedir. Rusiyanın 7 rayonla bağlı söz verməsi bir faktdır. Mətbuat da bu barədə geniş yazır. Prosesə beynəlxalq təşkilatlar da qoşulub. Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Bunun üçün bəzi manevrlər edir. Danışıqlarda önəmli irəliləyiş var. Rusiya hazırda bu məsələnin həllini ona görə istəyir ki, Qarabağa öz sülhməramlılarını yeritmək istəyir. Bununla bağlı fikirlərini də açıqlayıb.

Azərbaycan susur. Sadəcə, açıqlama verilib ki, Qarabağa gələn sülhməramlılar barədə Azərbaycanla Ermənistan təklif verməlidir".

Politoloq sentyabr ayında keçiriləcək Rusiya və Azərbaycan prezidentlərinin görüşünə də toxundu: "Qarşından hər iki ölkənin dövlət başçılarının görüşü gəlir. Sentyabr ayında olacaq. Rusiya mətbuatı da bu barədə yazıb. Bu görüşdə Qarabağla bağlı konstruktiv qərarlar qəbul edilə bilər. Hazırda işğal yerlərində gedən proseslər bunu deməyə əsas verir. Saakaşvilinin bütün bunlara görə, fikirləri Azərbaycana şamil oluna bilməz. Amma Gürcüstanla bağlı müəyyən əndişələr var. Çünki artıq təhlükəsizliyi təmin etmək üçün ora hissə-hissə ABŞ qoşunları yerləşdirilir".

Qabil Hüseynli Gürcüstanın sabiq prezidentinin faktları şifirtdiyini bildirdi: "Saakaşvili çoxdan rus təhlükəsi barədə həyəcan təbili vurur. Amma bəzən faktları şifirdir. Belə ciddi açıqlamalara Rusiyanın özü rəvac verir. Rus ge-

miləri Baltikyanı ölkələrin sahil sularına yaxınlaşır. Bunlar şimal qonşumuzun Qərbin əsəblərini yoxlamağa yönəlik addımlardır. Qərb tərəfdə Rusiya ilə münaqişədən qaçmaq meylli var. ABŞ müəyyən rol oynamağa çalışır. Putin hər gün bir bəyanat verir. "Soyuq müharibə"nin xüsusiyyəti belədir ki, tərəflər bir-birlərini bu cür bəyanatlarla iqtidardan salırlar. Reytan hakimiyyətə gələndə dedi ki, SSRİ şər qüvvəsi, tarixin yanlışdır, bu şər qüvvəsini tarixin zibilliyinə atacam. Bir sözlə, SSRİ-ni təzyiqlə altında saxladı. Müharibəni təbliğatla udmaq olar. Əgər siyasi lider təbliğatı, sözünü yeritməyi bacarmırsa, onun dedikləri hamının qulağından viz kimi keçir. Açıq, Rusiya Baltikyanı ölkələri işğal edəcək qüdrətə malik deyil. Texnoloji cəhətdən silahlarının çoxu köhnəlmişdir. Saakaşvili bu cür fikirlərlə Azərbaycanı da anti-Rusiya təbliğatına qoşmaq istəyir. Amma ölkəmiz hələ ki qoşulmayanlar istiqamətindədir. Azərbaycan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Qarşıdurmanın yaranmasının tam əleyhinədir".

□ Cavanshir ABBASLI

Qərb dövlətləri Suriya ilə bağlı siyasətlərini dəyişirmi...

ABŞ-dan sonra Britaniya XİN rəhbəri də Suriyada prioritetin Əsədin devrilməsi deyil, siyasi keçid dönəmi olduğunu bəyan edib

Böyük Britaniya Suriya siyasətini dəyişir. Birləşmiş Krallığın xarici işlər naziri Filip Hammond ölkə parlamentindəki çıxışı zamanı bildirib ki, ölkəsi Əsəd rejiminin çökməsini deyil, siyasi keçidin olmasını istəyir.

Türkiyənin "Hürriyyət" qəzetinin yazdığına görə, parlamentdə xarici siyasətə dair sualları cavablandıraraq nazir Londonun Yaxın Şərq siyasəti ilə bağlı danışdı. Nazir deyib ki, hazırda əsas məqsəd İraq və Suriyada İŞİD-in məğlubiyəyə uğradılmasıdır. Eyni zamanda o, Suriyaya ordu göndərilməsinin çıxış yolu olmadığını qeyd edib. Sitat: "Qərblə hərbiçiləri bu ölkələrə göndərmək həll yolu deyil. Suriyadakı rejimin dəyişməsinə istəyirik və bununla da bütün qrupların dəstəklədiyi leqal hökumətin İŞİD-ə qarşı savaşıma istəyirik".

Ancaq bu yolun elə də


asan olmadığını əlavə edən xarici işlər naziri Hammond hava zərbələrinin davam etdiyini, bombardmanların İŞİD-in hərbi gücünü zəiflədiyini qeyd edib. Lakin əlavə edib ki, İraqdakı xətlərin Suriyada təkrarlanmasına qarşıdır: "Əsəd rejiminin qurumları çökersə, istənilən nəticəni əldə etmək mümkün olmayacaq. İstənilən nəticə rejimin rəhbərliyində dəyişikliyinin olması və beləliklə də dövlətin aşağı orqanlarının qorunub saxlanması, bütün loyal qrupların dəstəklədiyi bir siyasi suverenliyin bərqərar olması ilə mümkündür. Yeni biz demokratik bir siyasi

keçid dönəminin olmasını istəyirik. Bu, rejimin çökməsindən daha çox üstünlük verən bir durum olacaq".

Qeyd edək ki, Britaniya Yaxın Şərq siyasətində ABŞ-ın ən yaxın tərəfdaş ölkəsi olaraq münaqişənin ilk illərindən Suriyada müxalifəti dəstəkləyib. Bəşər Əsədin devrilməsini əsas şərt kimi irəli sürən və bu məqsədlə Əsədə qarşı qüvvələrə silah, pul və siyasi dəstək verən "Suriyanın dostları" qrupunun üzvü olub. Ancaq görünən odur ki, son aylarda baş verənlər Britaniya hökumətinin Suriya siyasətində baxış dəyişikliyinə səbəb olub. Onu da qeyd edək ki, bu cür yumşaq mövqe dəyişikliyi Vaşinqtonda da müşahidə olunur. ABŞ hökuməti artıq

Suriya ritorikasında əsas yeri Əsədin devrilməsini deyil, Suriyadakı radikal qruplara, xüsusən də İŞİD-ə qarşı mübarizəyə verir. Ümumilikdə isə son aylarda Suriya ilə bağlı Qərb ölkələrinin siyasətində dəyişikliyin baş verməsi bir neçə amillə izah olunur.

Birincisi, İŞİD və radikal terrorçu qruplar. Ötən ilin iyununda İŞİD-in İraqın ikinci böyük şəhəri Mosulunu işğal etməsindən sonra terror bölgə üçün ciddi təhdidə çevrilib və dünya ölkələrinin əsas gündəminə çevrilib. Məhz bundan sonra İŞİD-ə və Suriyadakı radikal terrorçu qruplara qarşı mübarizə məqsədilə beynəlxalq koalisiya təşkil olunub, terrorçuların mövqeləri havadan bombalanıb. Bu hadisələr eyni zamanda bir



sıra ölkələrin Suriya ilə bağlı prioritetlərini dəyişdirib və öncelik terrora qarşı mübarizəyə verilməyə başlayıb.

İkinci əsas məqam dünyada baş verən siyasi hadisələr və Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi, Ukrayna böhranı olub. Məhz bu hadisələr Yaxın Şərq münaqişələrinə diqqətin azalmasına səbəb olub. Eyni zamanda müharibənin uzanması fonunda Qərb ölkələri Suriyada siyasi dəyişiklik mövzusunda ehtiyatlı yanaşma sərgiləməyə başlayıb.

Və nəhayət, üçüncü məqam İraqda Qərb arasında nüvə mövzusunda anlaşmanın əldə olunması. Məhz bu an-

laşma və İraqda ABŞ arasında münasibətlərdə düşmənçiliyin yumşalması Suriya münaqişəsinə də təsir edib. Bir sıra müşahidəçilərə görə, Qərb dövlətləri Suriya mövzusunda əsas iştirakçı dövlətlər olan Rusiya və İranın iştirakı ilə yeni nizamlaşma prosesi həyata keçirməyi planlaşdırır. Hələlik bu planın detalları məlum olmasa da, Suriyada Britaniya XİN rəhbərinin dediyi kimi, dövlət strukturunun qorunub saxlanması şəraitində siyasi həll variantının tapılmasını nəzərdə tutur ki, bu mövzuda tərəf dövlətlərin anlaşması mümkün görünür.

□ Kənan RÖVSƏNOĞLU

“Unibank” KB ASC-nin Nərimanov filialında çalışmış və həbs olunmuş Sahib Ağayevə Bakı Apelyasiya Məhkəməsinə bəraət verilməsi haqda yazmışdıq. Azərbaycan məhkəmələrində bəraət hökmlərinin çox az verildiyini nəzərə alanda S.Ağayevə verilmiş hökmə mətbuatın buna diqqət yetirməsi aydın olur. Təəssüf ki, bu ilin yanvarında verilmiş bəraət hökmü sonradan ləğv olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxta karlığı) maddələri ilə ittiham olunan S. Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Redaksiyamıza məktubla müraciət edən S.Ağayev üzvləşdiyi haqsızlıqların ədalətli araşdırılmasını istədiyini yazır: “Sizə müraciət edərək başıma gələn oyunların ictimailəşdirilməsini xahiş edirəm. Demək olar ki, bütün aidiyyəti instansiyalara müraciət etmişəm. Lakin heç bir faydası olmayıb. Bütün instansiyalardan yalnız bir cavab aldım: “İş baxılması üçün aidiyyəti yerə göndərdildi!”

İş onsuz da baxılması üçün aidiyyəti yerdə idi. Lakin aidiyyəti yer mənim işimə qanunsuz baxırdı. Yeni ki, mənim müraciətimə laqeyd yanaşırdılar”.

Məktub müəllifi yazır ki, ona qanunsuz yolla ittiham verilib: “İstintaq zamanı əməlimdə cinayət tərkibi olmayacağı müstəntiq Rəşad Məmmədov lehimi olan bütün sübutları gizlədərək, “Unibank” ASC-nin rəhbərliyinin rəğbətini qazanmaq məqsədilə mənə ağır maddələrlə ittiham verdi. Dəfələrlə baş prokuror cənab Zakir Qaralovla görüşməyə cəhd etmişəm. Lakin aşağı instansiyalardakı məmurular buna imkan vermədilər. Tərətdiyim əməl sırf mülki hüquq münasibətləri

zəminində həll olunmalı idi. Bu barədə kifayət qədər mötəbər sübutlar vardır. Lakin bunlara məhəl qoyan olmadı”.

Məktub müəllifi yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışı zamanı hakim Rauf Əliyev onunla qeyri-insani şəkildə rəftar edib, danışmasına məhdudiyət qoyub, təqdim etdiyi sübutlara əhəmiyyət vermədən barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb: “Bakı Apelyasiya Məhkəməsinə verdiyim apelyasiya şikayəti ərizəsinə baxılarkən eynilə hakim Həsən Əhmədov da, sübutlarıma əhəmiyyət vermədən, qərəzli şəkildə qarşı tərəfi müdafiə edərək, 40 nəfər məhkəmə iştirakçısının şəhidliyi ilə qanunsuzcasına mənə verilmiş 8 il cəza müddətini qüvvəsində saxladı. Yalnız Ali Məhkəməyə verdiyim kasasiya şikayəti ərizəsinə baxarkən hakim İlham Cəfərov sübutlara diqqət yetirərək, qərarında əməlimdə cinayət tərkibinin olmadığı tövsiyələrini verərək, mənə verilmiş 8 il cəza müddətini ləğv etdi. Bəraətverici əsaslarla işi yeni apelyasiya məhkəməsi baxışına göndərdi. Apelyasiya baxışı zamanı hakim Faiq Qasimov işi istintaqla tam araşdıraraq, mənim sübutlarıma əhəmiyyət verərək, danışmağıma məhdudiyət qoymadan, qarşı tərəfin tələb olunan sənədləri təqdim etməməsinə müşahidə edərək, qanunlara tam əməl edib, ədalətli şəkildə bəraət

Bəraət alan bankiri yenidən

həbs etmək istəyirlər

Sahib Ağayev prezidentə müraciət edəcək



rəmdə bəraət hökmü çıxardı.

Bəraət alıb azadlığa çıxdıqdan sonra bütün dost-tağınlarla əlaqə saxladım və münasibətlərimi bərpa etdim. Lakin müstəntiq Rəşad Məmmədov saxta əməllərinin ortaya çıxmasından bərk narahat olaraq dostlarıma zəng edib, onları əleyhimə qaldırmağa cəhd göstərdi. Bu barədə dostlarım mənə məlumat verdilər və vəkili müstəntiq zəng edərək bu qanunsuz əməldən əl çəkməsini tövsiyə etdi. Lakin müstəntiq bu əməldən əl çəkməyərək aramızda mülki hüquq münasibətləri zəminində həll olunmalı olan 3 nəfər şəxsi qanunsuz olaraq mənim əleyhimə qaldırdı və şəxsən özü həmin 3 nəfər üçün 12 sayılı hüquq məsləhətxanasından hüquqşünaslar təyin etdi.

Dövlət ittihamçısı və bu sifarişlə üzərimə qaldırılmış şəxslərin şikayətləri əsasında Ali Məhkəmə baxışı təyin edildi. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının kağız üzərində çətinliklə oxuduğu saxta sənədlərinin saxta çıxışlarını diqqətlə, mənim əsaslı və

Məktub müəllifi yazır ki, müstəntiq və hakimlərin qanunsuzluqları nəticəsində ailəsi dağılıb,

10 kv metrlik evdə kirayə yaşayan xəstə valideynləri daha çətin vəziyyətə düşüblər: “Qanunsuz ittihamların nəticəsində birinci ailəm onsuz da dağılıb. Bu məmurular məni cinayət törətməyə sövq edirlər.

Bugünlərdə Ali Məhkəmədən bəraətdə çıxarılan qanunsuz qərarın nüsxəsini aldım. İttihamlar tamamilə saxta, əsassız, qanunsuz və gülüncdür. Hakim Fərhad Kərimovun verdiyi tövsiyələrdən hiss olunur ki, yeni apelyasiya məhkəməsi baxışı zamanı mənim həbsim ləğv edilmiş və mənim sübutlarıma məhəl qoyulmayacaqdır. Əminəm ki, artıq Apelyasiya Məhkəməsinin hər hansı hakiminə də məhkəmənin yekun qərarında həbsim barədə göstəriş verilib.

Anam 1 ildən artıqdır ki, ürəyi xəstə halda, günün istisində, qışın soyuq aylarında qapılarını döymədiyi aidiyyəti idarələr, orqanlar qalmayıb.

Məhkəmələrdə dəfələrlə bildirmişəm ki, mənə qarşı qanunsuzluq olursa, möhtərəm Prezidentimizə ictimai formada müraciət edəcəyəm. Lakin mənim bu sözlərimə ədalətsiz hakimlər və dövlət ittihamçıları əhəmiyyət vermədilər”.

S.Ağayev yaxın günlərdə prezidentə də müraciət ünvanlayacağını qeyd edir.

□ E.MƏMMƏDƏLİYEV

Tanınmışlardan kim deputat olmaq istəyir?

Bir neçə aydan sonra ölkədə parlament seçkiləri keçiriləcək. Prosesə partiyaların bəziləri artıq start verib. Tanınmış, nüfuzlu şəxslər də seçkilərdə namizədliklərini irəli sürəcəkləri barədə bəyanatlar yayırlar.

Bes görəsən, şou-biznes nümayəndələrindən kimlər millət vəkili olmaq istədi?

“Yeni Müsavat”ın əməkdaşı tanınmışlar arasında bu barədə kiçik sorğu keçirib.

Məlum olub ki, müğənni Könül Kərimova qətiyyətlə millət vəkili olmaq istəmir: “Hər kəsin bacardığı bir iş var. Mənim də bacarığım musiqi ilə bağlıdır. Heç vaxt millət vəkili olmaq arzusunda olmamışam. Çünki bu çox çətin sahədir. Fikrimcə, bun-

Şou-biznes nümayəndələri də millət vəkili olmağı arzulayırlar

dan sonra da siyasətə qatılmaq barədə arzum olmayacaq”.

Əməkdar artist Nüşabə Ələsgərli də hər zaman siyasətdən uzaq durduğunu deyir: “Hətta seçkilərin nə zaman keçiriləcəyi barədə belə məlumatım yoxdur. Millət vəkili millətin hər dərini bilməli, insanların halına yanzalıdır. Bir sözlə, deputat millətin həm xarici, həm də daxili siyasətinin vəkili olmalıdır”.

Xatirə İslam: “Hər kəsin öz işi var. Mən siyasi məsələlərdə söz deyə bilmərəm. Bunun



Elza Seyidcahan

üçün mənim siyasət barəsində xeyli məlumatım, biliyim olmalıdır”.



Əli Mirəliyev

Tanınmış müğənni Nadir Qafarzadə isə hələ ki bu barədə fikirləşmədiyini deyir.

Tele-aparıcı Elgiz Əkbər gələcəkdə millət vəkili olmaq istədiyini deyir: “Son zamanlar millət vəkili olmaq məsələsinə barmaqarası baxırlar. Kim gəldi namizədliyini irəli sürür. Halbuki bu missiya çox şərəfli və eyni zamanda da şərəfli işdir. Bu il namizədliyimi irəli sürməyəcəm. Lakin gələcəkdə bu barədə mən də addım atacam”.

Bəstəkar-müğənni Cabbar Musayev isə siyasətçi olmadan belə ölkədə baş verən olayları ayırd edə bildiyini deyir: “İncəsənət adamları adətən seçkilərdə çox az iştirak edir. Hazırda musiqiçilərdən yalnız Zeynəb Xanlarova millət vəkiliyə və biz onunla fəxr edirik. O ki qaldı mənim deputat olmağıma, ölkədə baş verən hər bir hadisə, olayı müzakirə etmək, nəticəni əvvəlcədən görmək üçün kifayət qədər savadım var, bunun üçün deputat olmasam da olar. Bəzən siyasət barəsində biz millət vəkiliyindən daha çox məlumatlı oluruq, nəinki onlar”.

Əməkdar artist Elza Seyidcahan məmnuniyyətlə parlamento seçilmək istədiyini deyir: “İlk növbədə mən sənətimin vəkiliyəm. Lakin deputat

olaramsa çox sevinərəm. Beləliklə öz dövlətim, millətim uğrunda var gücü ilə çalışan siyaşətçi olaram. Bir vaxt bu barədə danışırkən haqqımda olmanın sözlər deyildi. Buna görə də susmağa qərar verdim. Məni bəzi məmurular tənqid atəsinə tutdu, sonradan məlum oldu ki, arada bəzi jurnalistlər qalmaqal yaratmaq xətrinə mənim adımdan şişirdilmiş məlumatlar yayıblar. Bütün bunlar sonda məlum oldu”.

Müğənni Əli Mirəliyev isə nəinki deputat, hətta nazirlik iddiasında olduğunu bildirir: “Mən heç vaxt deputat olmaq fikrində olmamışam. Lakin çox istərdim ki, mədəniyyət naziri olum. Çünki musiqimiz məhv olmaq üzredir. Məmurular kim gəldi, necə gəldi savadsız insanlara “Xalq artisti”, “Əməkdar artist” adını paylayır. Halbuki onların çoxu Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu və digər dahiləri tanıyırlar. Onların demək olar ki, musiqi savadları sıfır səviyyəsindədir. Artıq bu cür musiqiçiləri sıradan çıxartmağın vaxtı gəlib çatıb. İnanıram ki, nazir olsam mədəniyyət sahəsində xeyli irəliləyiş olar”.

□ Xəlida GƏRAY

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfər proqramının qrafikində dəyişiklik edilib. Belə ki, regionda səfərdə olan vasitəçilərin iyulun 21-də Azərbaycana səfəri planlaşdırılsa da, bu səfər iki gün ertələnilib. Azərbaycana səfər iyulun 23-də reallaşacaq.

Xatırladaq ki, həmsədrlər İrəvanda proqramda nəzərdə tutulan görüşlərini artıq başa vurublar. Əldə olunan məlumata görə, onlar Dağlıq Qarabağın separatçı rejiminin təmsilçiləri ilə də görüşəcəklər və ondan sonra Azərbaycana gələcəklər. Həmsədrlərin regiona budəfəki səfərindəki görüşlərdə əsas müzakirə predmeti Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Bu görüş üçün Vaşinqton və ya Moskva təklif edilir.

Lakin "Report"un verdiyi xəbərə görə, həmsədrlər İrəvandan Vyanaya yola düşüblər. Bu barədə özünün twitter səhifəsində amerikalı həmsədr Ceyms Uorlik yazıb. Onun sözlərinə görə, onlar Vyanada ATƏT-in Minsk Qrupuna üzv ölkələrin nümayəndələri ilə brifinq keçirəcəklər. Brifinq zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair fikir mübadiləsi aparılacaq. "Biz daha sonra Bakıya yola düşəcəyik", - deyir Uorlik əlavə edib.

Proseslərin gedişi Qarabağ ətrafında hansısa mühəmmal proseslərin getməsindən xəbər verir. Bəzi ekspertlər həmsədrlərin İrəvan səfərində münaqişəsinin mərhələli deyil, kompleks həll olunması zərurətindən bəhs etməsini təhlükəli sayır. Hesab edilir ki, vaxtilə masa üzərində olmuş "paket həll" variantında olduğu kimi erməni və Azərbaycan tərəfinin maraqlarının eyni vaxtda təmin olunması barədə mövqə heç də həllə aparmır. Üstəlik, Rusiya, Qərb dairələrinin bölgəyə "sülhməramlılar"ı gətirməklə bağlı istəkləri durumun müəkkəb məcraya addığından xəbər verir.


Siyasi şərhçi Elxan Mehdiyev bu barədə "Yeni Müsavat"a bildirdi ki, bəzi KİV-lərin yazdığına əsasən olaraq Uorlik ermənilərin torpaqlardan ilk növbədə çıxarılmasını demir: "O, Rusiyanın "Vedomosti" qəzetinə verdiyi müsahibədə Azərbaycan tərəfinin işğalın aradan qaldırılmasına olan yanaşmasını rədd edir. Azərbaycan nizamlaşmanın əsasını kimi ilk növbədə erməni qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı rayonlardan çıxmasını tələb edir. Bunu BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də tələb edir. 90-cı illərin sonuna qədər gedən danışıqlarda status məsələsi sonraya saxlanılırdısa və son illərdə ortaya qoyulan Madrid prinsipləri də bu məsələni başqa formada yenə sonraya saxlayırdısa da, ermənilərin təkidi ilə və Uorlikin dünya erməniləri ilə çoxsaylı görüşlərinin nəticəsi olaraq indi ortaya "kompleks nizamlaşma" termini atb. Bu, erməni tələblərini təmin edən paket həlli metodudur və paketdəxili müəyyən ediləcək (edilə biləcəksə) daxili mərhələlərdən ibarətdir. Uorlik də mətbuatda şərh edildiyi ki, ermənilərin torpaqlar-

dan çıxmasını tələb etmir və ya birləşməli olaraq torpaqlar qaytarılmalıdır demir, o buna "kompleks nizamlaşma"nın bir hissəsi kimi baxır. Ortada digər amillər var deyir və burada amillər dedikdə ermənilərin tələblərini nəzərdə tutur və bu tələblər yerinə yetirildiyi halda "kompleks nizamlaşma" çərçivəsində torpaqlar qaytarılmalıdır bildirir".

E. Mehdiyevin sözlərinə görə, həmsədrlərin erməni tərəfinə rəğbətlili münasibəti və özlərinin təsdiq etdikləri kimi onların "Dağlıq Qarabağ məsələsində heç bir fikir ayrılıqlarının olmaması" nəticəsində bu cür yanaşmanın üzə çıxmasına gətirib: "Gedən proseslərə nəzər salsaq, öncə onlar Azərbaycanın ərazi bütövlüyü təməl prinsipinə qarşı etnik təmizləmə aparmış tərəfin öz müqəddəratını təyin etmə prinsipini əsassız olaraq saldılar və sonra da erməni tərəfinin davamlı tələbi ilə bu prinsiplərin heç birinin bir-birindən üstün olmadığını bəyan edərək həmsədr ölkələrin dövlət başçılarına da imzalatdırdılar. Sonra isə bu prinsiplər əsasında həyata keçiriləcək altı elementli mərhələyə gəldikdə də, torpaqlardan çıxmaq məsələsi ortaya gəldikdə, ermənilərin etirazına rəğmən, gətirdikcə yanaşmanı dəyişib "bu elementlərin heç biri o birindən öndə olmamalıdır" prinsipinə keçdilər. Həmsədrlər artıq açıq-aydın vasitəçi kimi yox, ermənilərin hüquqşünasları kimi çıxış edirlər. Bu, İsrail-Fələstin danışıqlarında amerikalı vasitəçilərin tutduğu yolla üst-üstə düşür və bu cür yanaşma artıq həm bir-birini inkar edən yuxarıda deyilən prinsipləri və nizamlaşma prosesinin elementlərini həllolunmaz söz oyununa çevirir".

Siyasi şərhçi deyir ki, həmsədrlərin erməni tərəfinin arqumentini əldə əsas tutaraq işğalın bitməsinə ermənilərin tələblərinə uyğunlaşdırmağa çalışır və ona da "kompleks nizamlaşma"nın bir hissəsi kimi baxırlar: "Bu da Dağlıq Qarabağ müstəqillik verilmədiyi halda torpaqların qeyri-müəyyən olaraq erməni işğalında qalmasına aparrır. Bu müsahibədə Uorlik yenidən bu gedişi həmsədrlər adından təsdiq edib. Bu, erməni tərəfinə sonsuzluğa qədər spekulasiya etməyə imkan yaradır. Həmsədrlərin bu yanaşması tam olaraq erməni tərəfinin tələblərini qəbul etmək və işğala məruz qalanı qulaqardına vurmaqdır. Bu cür yanaşma məsələnin hərbi yolla həllidir. Hərbi yolla əldə edilmiş torpaqlar "nizamlaşma"nın aparıcı elementidir. Bizim halımızda bu, o deməkdir ki, işğalçının tələbləri yerinə yetirilməyincə torpaqlar azad olmayacaq".

Həmsədrlərin Bakı səfərinin ertələndiyi bir vaxtda Avropa İttifaqı Şurasının sədri Donald Tusk ölkəmizə səfər edib və prezidentlə görüşdü. "Mənim üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-quo qəbul edilməzdir". Qonaq Azərbaycan prezidenti ilə keçirdiyi mətbuat konfransında jurnalistin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib (APA). O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirdi: "Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz neinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlıq Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyətlə lazımdır deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi sayələr münaqişənin həlli ilə bağlı müəyyən



Həmsədrlərdən müəmmalı mövqə və Vyanaya sirlə qayıdış

Azərbaycan prezidentinin Avropa İttifaqı rəsmisi ilə görüşdən sonra mühüm Qarabağ mesajları; **İlham Əliyev: "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir..."**



Elxan Mehdiyev: "Ermənilərin təkidi ilə və Uorlikin dünya erməniləri ilə çoxsaylı görüşlərinin nəticəsi olaraq indi ortaya "kompleks nizamlaşma" termini atılıb"



Arzu Nağıyev: "ABŞ-ın böyük aktivliyi hiss olunur və təşəbbüsün ələ alınması istiqamətində addımlar atıldığı nəzərə çarpır"

edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi sayələr sülhün bərpası üçün əsas olacaq. Biz, prezidentlər, bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirik ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik".

Prezident İlham Əliyev öz növbəsində Sərkisyanın iddialarına sət reaksiya verib: "Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidentini Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən, sadəcə, təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər". **Dövlət başçısı xatırladı ki, Ermənistanda 2008-ci ildə keçirilən "seçkilər"də insanlar qətlə yetirilmişdi:** "Belə olan halda, bu insan bu haqda, ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə,

mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünürdü. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğal altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidələrimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada təbii deyil. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistan-dan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır". **Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır:** "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və

qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsində yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları

ilə münasibətlər normalaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq".

Qeyd edək ki, Tusk həmsədrlərin bölgədə olduğu vaxtda Bakıya gəlib və Qarabağ mesajları verib. Eyni vaxtda Rusiya fəallaşmış. Bu xüsusda konfliktin həlli istiqamətində yeni situasiya yarandığını demək olarmı?

Politoloq Arzu Nağıyev "Yeni Müsavat"a bildirdi ki, Donald Tuskun Azərbaycana səfəri müsbət bir hal kimi qiymətləndirilməlidir: "Yeni bu gün Azərbaycan beynəlxalq qurumlarla, eyni zamanda Avropa İttifaqı ilə soyuq münasibətdə olmamalıdır. Bu münasibət birbaşa regional iqtisadi layihələrin də həyata keçirilməsinə mənfi təsir edir. Əlbəttə ki, bu ilk növbədə elə Avropanı narahət edir. Bu proseslər də təsir edən əsas amil isə Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidən 20 illik status-qnovun saxlanmasıdır. Rusiyaya Avropa tərəfindən də təbii edilən iqtisadi və siyasi sanksiyalar onu münaqişənin həlli yolunda müsbət rol oynamasına təhrik edir və Rusiya da bundan nəticə çıxarmalıdır. Həmsədrlərdən biri məhz Fransanı, daha doğrusu, Avropanı təmsil edir və öz mövqeyini ortaya qoymalıdır. ABŞ-a gəldikdə, böyük aktivlik hiss olunur və təşəbbüsün ələ alınması istiqamətində addımlar atıldığı nəzərə çarpır".

A. Nağıyevin fikrincə, bütün bunları nəzərə alsaq, Donald Tuskun verdiyi Qarabağ mesajı başadüşüldür: "Yeni Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır, istər sülh, istərsə də hərbi yolla. Mane ola biləcək qüvvələr də məlumdur. Ən yaxşı variant isə münaqişənin həllinin Madrid prinsipləri, yeni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində başa çatdırılmasıdır. ATƏT və digər qurumlar məhz bu istiqamətdə öz səylərini artırmalı və konkret addımlar atmalıdırlar".

Yol polisindən sürücülərə tövsiyə



Bakı Şəhər Baş Polis İdarəsi Bakının bəzi yollarında aparılan tikinti işləri ilə bağlı sürücülərə tövsiyə verib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov «Trend»-ə bildirib ki, paytaxtın Badamdar qəsəbəsində qəsəbəxarici avtomagistralda əsaslı asfalt örtüyünün çəkilişi davam edir:

«Bununla əlaqədar həmin yolla Bayıl və yaxud 20-ci sahə istiqamətində yalnız qəsəbədəxili yollarla hərəkət etmək mümkündür. Ümumiyyətlə, həmin ərazidə sıxlığın yaranmaması üçün alternativ olaraq Mikayıl Müşviq dairəsindən üçüncü kənar dairəvi yolla hərəkət etməyi tövsiyə edirik».

Bundan əlavə, V.Əsədov bildirib ki, Bakının Rəşid Behbudov küçəsində 28 May küçəsi

kəsişməsindən Füzuli küçəsi istiqamətinə qədər olan hissədə olan yolda asfalt örtüyünün çəkilməsi ilə əlaqədar bəzi hissələrdə yol daralıb ki, sürücülər bununla əlaqədar diqqətli olsunlar: «Ən azından Rəşid Behbudov küçəsi ilə hərəkət edən sürücülərə bir neçə saat ərzində alternativ yol kimi Füzuli küçəsindən keçməklə Səməd Vurğun küçəsi boyunca hərəkət etməyi tövsiyə edirik».



Bu gün Bakıda 33 dərəcə isti olacaq

Bakıda 33 dərəcə isti olacaq. Bu barədə «Report»-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bürodan bildirilib ki, iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, ararib tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Bu gün Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Toyda kütləvi dava: 4 nəfər xəstəxanalıq oldu



Bərdə rayonunda toyda kütləvi dava düşüb. Report.az xəbər verir ki, hadisə rayonun Böyükgöyüslü kəndində qohumlar arasında baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan Camalov Camal Akif oğlunun vəziyyəti ağır olduğundan, Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, 28 yaşlı yaralı dəmir parçaları ilə başından və bədənindən çoxsaylı xəsarətlər alıb. Hadisə zamanı xəsarət alan digər 3 yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə araşdırmalara başlanılıb.

Lənkəranda yük maşını dərəcəyə aşırıb, ölən və yaralanan var



Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-də, saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdü Zamin Rza oğlu Əliyevin idarə etdiyi «QAZ-66» markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəcəyə aşırıb.

Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z. Əliyevin də vəziyyəti ağır qiymətləndirilir. İlkin versiyaya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.

Bərdədə 19 yaşlı gəlin özünü güllələdi

Bərdə rayonunda bir neçə ay əvvəl ailə quran qadın intihar edib. Hadisə rayonun Saatlı kəndində qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1996-cı il təvəllüdü Cabbarova Aytac Əli qızı yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.



Qaçqınlar üçün tikilən binada silah-sursat aşkarlandı

Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış sahəsində silah-sursat tapılıb. «Report» Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsi (RPS) əməkdaşları yaşayış sahəsində «AKM», «TOZ-18» və «Karabin» markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.

Faktla bağlı araşdırma aparılır.



Bakıda 44 yaşlı kişi özünü bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbəyl rayonunda Salyan yolu küçəsi dalan 3 ev 7-də qeydə alınıb. Bakı şəhər sakini, 1972-ci il təvəllüdü Etibar Mikayıl oğlu Məmmədov özünü bıçaqla qarın nahiyəsindən xəsarət yetirib. E. Məmmədov xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.



Paytaxtda daha bir avtobus qəzası: xəsarət alanlar var

Bakıda yol qəzası qeydə alınıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, yol qəzası Sabuncu rayonunun Balaxanı qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdü Mehman Vaqif oğlu Əliyarovun idarə etdiyi «İsuzi» markalı, 216 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə Göyçay rayon sakini, 1987-ci il təvəllüdü Cahangir Bayram oğlu Cahangirovun idarə etdiyi «Volkswagen» markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində M. Əliyarovun sərnişinləri, Bakı şəhər sakini - 1957-ci il təvəllüdü Elmira Məcid qızı Məmmədova, 1964-cü il təvəllüdü Gülkəram Əlişraf qızı Murtuzayeva 3 saylı Şəhər Klinik Xəstəxanasına, C. Cahangirov və sərnişinləri - arvadı, 1987-ci il təvəllüdü Ülviyyə Vaqif qızı və övladı 2015-ci il təvəllüdü Zeynəb Neyrocərrahiyyə xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Elan

Məmmədov Elçin Zümrüd oğluna Azərbaycan Dövlət İqtisad Universitetindən verilmiş tələbə biletini itirdiyi üçün etibarsız sayılır.

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur «Karl Ertos» firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks hələqə qoyulması.

SƏLİMOV FƏRMAN
Tel: (055) 776-70-34

Əyləncəli, sürətli, asan!



SE English

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dirləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qədər ingiliscə danışmaq!
- ✓ Sözləri əzbizləməklə deyil onları istifadə edərkən öyrənmək!
- ✓ Danışaraq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Əla tələffüz və gürvənə danışmaq!

EXPLOSION english

İdarəti kursumuzun təşəbbüsünə HƏDİYYƏ olunuz!

Bakı şəhəri, Bünyat Sərdarov küç. 2, ev 2.
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63
(İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

Kişilər!!! Axırncı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanca, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenoması (vazidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunclarm dərmanatsız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra
Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com
doktor Vaiz Səmədov.

Hər il yay tətili zamanı istirahət etmək üçün yer axtarıq. Bəzilərimiz aylar öncədən hər şeyi həll edirik ki, qiymətlər ucuz olsun. Vətəndaşlarımız əsasən qonşu ölkə olan Gürcüstana və ya doğma rayonlarına üz tuturlar. Səbəb odur ki, dincəlmək üçün xərclər az çixsın.

Çünki Azərbaycan vətəndaşının aylıq gəliri öz ölkəsində olan turizm bölgələrinə getmək üçün kifayət etmir. Ya biz az qazanırıq, ya da istirahət obyektlərimiz çox bahadır. Bəlkə də vəziyyət tam başqadır.

Tətil məkanlarının sahibləri əsasən məmurlar olduğu üçün vətəndaşların aylıq gəlirləri ilə bağlı təsəvvürləri çox yüksəkdir. O yüksəkliyə çatmaq üçün əhalinin böyük hissəsinin "boyu" çatmır.

Biz də həmin vətəndaşlardan biri olduğumuz üçün tətlimizi qonşu ölkədə, Gürcüstanda, daha dəqiq desək, Kobuleti şəhərində keçirməyə qərar verdik. Bizim tur şirkətlərin Gürcüstanda tətil üçün təklif etdiyi qiymətlər çox yüksəkdir.

İlk olaraq Kobuleti haqda sizə qısa bir məlumat verək: Osmanlı dövründəki adı Çürüksu olan Kobuleti, Gürcüstanda - Acarıstanda Qara dəniz sahilində yerləşir. Çay emalı fabriklərinin olduğu Kobuleti həm də yay aylarında turistlərin üz tutduğu istirahət yerlərindən biridir. Şəhərin cəmi 20 minə yaxın əhalisi var. Gürcüstanın keçmiş baş naziri Zurab Noğaideli kobuletilidir...

Qayıdaq səfərimizə. Bakı Beynəlxalq Avtovağzalından bilet alaraq (12 manat), gecə saatlarında yola düşdük. Sizə qatarla getməyi məsləhət görürük. Çünki Bakı-Tiflis avtobuslarımız çox köhnədir. 9 saatlıq yolu bu avtobusla getmək çox çətinidir. Kondisioner "kefi istədiyi" kimi işləyir. Haradan və nə cür sərin vurduğunu anlamaq olmur.

Sürücülər yol kənarındakı kafelərlə anlaşma bağladıkları üçün yalnız o kafelərdə fasilə edirlər. Və həmin kafelər sizə olduqca bərhad xidmət təklif edirlər.

Misal üçün, Kürdəmirdəki bu kafedə bizə çayla bir yerdə şokolada bənşəyən bir şey təklif etdilər. Azı 3 gündür öz müştərisini gözləyən şokoladlara baxdıq. Ofisiantı çağırıb, iradımı bildirəndə sadəcə üzümə baxmaqla kifayətləndi. Bir sözlə, yola özünüzlə yemək götürməyi unutmayın...

Yorğun, ayaqlarımız dərəcədən tutulmuş vəziyyətdə çatdıq "Sınıq körpüyə".



İki nəfərin 10 günlük

tətili - 413 manat...

Əməkdaşımız Gürcüstanda istirahət imkanlarından yazır



Hər kəs kimi dayandıq sıraya. Birdən çox zaman alışdığımız fəndlər işlədilməyə başlandı. Özlərini digərlərindən daha ağıllı, cəld hesab edənlər, bəhanələr uyduraraq, sırada önə keçməyə cəhd edirlər. Çox vaxt da bu cəhdlər öz bəhrəsini verir. Həmin bəhanələr əsasən belə olur:

- "Uşaqlıyam, yol verin". Özü keçir, ardında da 10 nəfər...

- "Əməliyyat olmuşam. Yol verin". Özü ilə 5-6 qutu Nataktari aparır.

- "Hamileyəm. Ayaq üstə dayana bilmirəm".

- "Bizim avtobus keçib, məni gözləyirlər"...

Gömrükdən keçib, yəni köhnə avtobusumuza minib, yolumuza davam etdik. Tiflis avtovağzalına çatıb, 5 ləri verərək (*Azərbaycanlı taksidürücülərinin xidmətindən istifadə etməyin. Daha baha başa gələcək*) otele yola düşdük. Onu da qeyd edək ki, paytaxt Tiflis şəhərində hotellərin qiyməti çox da baha deyil. Qiymətlər 50-110 ləri (23-51 manat) arasında dəyişir. Çantalarınız çoxdursa, taksidürücüsünə 5 ləri (2.30 manat) daha verərək, sizi normal hotellə aparmasını xahiş edə bilərsiniz.

Oraya çatan kimi, taksilərə yaxınlaşın. 10 ləriyə (4.50 AZN) sizi istədiyiniz hotellə aparacaqlar. Məsələn Çariçca Tamara küçəsində olan hotellərdir. Burada qiymətlər 50-70 ləri (23-32 AZN) arasında dəyişir və çox yaxşı şərait təqdim edilir. Həm də hotellər dəniz sahilində yerləşir. Bura Ko-



Bir gün Tiflisdə qaldıq. Gün ərzində 3 dəfə yemək yedik. Hər birini də fərqli restoranda... Ümumi olaraq 30 ləri (13.80 AZN) ödədik. Bu da çox normal qiymətdir. Öncədən avtovağzala gedərək, Metro şirkətindən Kobuletiyə 25 ləriyə (11.50 AZN) bilet aldım. Tiflis şəhərindən Kobuletiyə qədər olan yol məsafəsi 5 saatdır. Yolda 3 dəfə fasiləni də nəzərə alsaq, 6 saata çox rahat şəkildə Kobuletiyə çatmış olacaqsınız.

Restoranlar isə ucuzluq üzrə sanki bir-birləri ilə yarışa giriblər. İki nəfər üçün bir günlük, 3 dəfə olmaq şərti ilə yemək xərcləri 40-50 ləri (19-23 AZN) edir. Kobuleti Tiflis və Batumi-dən fərqli olaraq çox sakit bir şəhərdir. Hətta bura qəsəbə də demək olar. Gecələr səhərə kimi diskoteka, barlarda əyləncə axtaranlar bu şəhəri bəyənəcəklər. Çünki burada çox sakit, əsl dincəlmək üçün olan bir yerdir. Barlar və diskolar mövcud deyil.

Bununla yanaşı, restoranlarda canlı musiqilər, oynamaq üçün yerlər də mövcuddur.

Dağlardan gələn təmiz hava, yaşıllıq, Qara dənizin möhtəşəm görünüşü insanı valeh edir. Günün istənilən saatında dənizdə üzən yüzlərlə adam görmək olar. Burada olduğum 7 gün ərzində diqqətimi çəkən şeylərdən biri də tətillə gələnələr arasında gürcülərin çoxluq təşkil etməsi oldu. Bu da onu göstərir ki, gürcülər öz ölkələrində tətil edə biləcəklər qədər qazanırlar. Yəni onlara "kasıbdırlar" deyəndə, bir neçə dəfə düşünmək lazımdır. Onlar öz ölkələrində, istirahət bölgələrində rahat şəkildə tətil edə bilirlər. Bəs biz? Biz öz turistik bölgələrimizdə belə rahat şəkildə istirahət edə bilirik?

Kobuletidə dincəlməyin üstünlükləri çoxdur. Onlardan biri də Kobuleti ilə Batumi şəhəri arasında 30 dəqiqəlik bir məsafənin olmasıdır. Marşrut avtobusları ilə 1.50 ləriyə (0.70 AZN) Batumiyə gedərək, gün boyu əylənilib, gecə yenidən eyni qiymətə geri qayıda bilərsiniz.

Batumi daha səssiz və sakit şəhərdir. Gecələr sanki yuxudan oyanan bu şəhər turistlərin ən çox üz tutduğu yerdir. Burada da hotellər, restoranlar cibimizə uyğundur. Amma Kobuleti qədər ucuz deyil. Batumi haqqında öncəki yazımızda daha ətraflı məlumat vermişdik. Kobuletidə Qara dəniz sizin hər zaman xidmətinizdədir. Dənizə girmək üçün kiçik pul ödəmək lazım deyil.

Restoranlarda 1 çay içərək, saatlarla otursanız da, sizə heç kim bir söz deməyəcək.

Bunlardan əlavə, dənizdə əylənmək üçün əlavə şəraitlər də yaradılıb. Katerlər, gəmi ilə gəzintinin qiyməti də hər cibə uyğundur - 10, 15 ləri.

Yeddi gün Kobuletidə qaldıqdan sonra döndük Tiflisə. Gedərkən avtobusun narahatlığı bizə dərs olduğu üçün Bakıya qayıdarkən eyni səhvi etmədik. "Sınıq körpüyə" kimi taksilə gəldik. Bunun üçün sürücüyə 35 ləri (16 AZN) ödədim. Oradan da çox rahat şəkildə sərhədi keçərək, (alverçilər yox idi) taksilə Bakıya qayıtdım.

Təbii ki, burada seçim sizdən asılı olur. Taksilə geri qayıtmaq sizə baha başa gəlir. Bir nəfər üçün 25 manat... Amma siz 13 manata böyük və kiçik tutumlu avtobuslarla Bakıya qayıda bilərsiniz. Bu hissə artıq sizin necə rahat olmanızdan asılıdır.

Ümumilikdə 10 günlük tətil üçün iki nəfərə 900 ləri (413 AZN) ödədik. Bu qiymətə daxildir; 2 gün Tiflisdə qalmaq, gün ərzində 3 dəfə restoranda nahar etmək, Kobuletiyə iki nəfərlik gediş-dönüş bileti, 1 həftə Kobuletidə komfortlu hoteldə gecələmək, hər gün 3 dəfə restoranda qidalanmaq, 2 dəfə Batumiyə gediş-dönüş... Orada restoran və kafelərdə qidalanmaq, əyləncə məkanlarından istifadə etmək və s. Təbii ki, hədiyyələr və əlavə xərclər etsəniz, bu qiymət arta da bilər. Və ya qənaət etsəniz, daha da azala bilər.



MÜSAVAT

Son səhifə

N 158 (6186) 23 iyul 2015



Ərinin evləndiyini facebookdan öyrəndi

İngiltərədə yaşayan Tina Pearce adlı qadın ərinin başqa bir qadınla evli olduğunu öyrəndiyi zaman şoka düşüb. Gənc qadın bir müddət əvvəl ərinin facebookda başqa bir qadınla olan toy şəkillərini görüb. Ərinin onunla evli olduğu halda başqa bir qadınla da evləndiyini öyrənən Tina məhkəməyə müraciət edib. O, ərizəsində "bunun kimilər sərbəst qalmamalıdır, həbs edilsin" deyər yazıb. Əvvəllər Simon Keetonu tanımayan qadın onunla əyləncələrin birində tanış olub. Qısa müddət sonra Simon onu çox dürüst və ağıllı bir adam olduğuna inandırır. Tinanın sözlərinə görə, Simon toydan sonra onun evinə köçüb. Bal ayı tətillərinin pulunu belə Tinaya ödədirib. Sonra isə onun məşinini sürməyə başlayıb. Tinanın dostları Simona güvənmədiklərini desələr də, o deyilənləri dinləməyib. Nəhayət, bir neçə gün əvvəl təsadüfən də olsa ərinin başqa bir qadınla olan toy şəkillərini görüb. Əri ilə mübahisə etdikdən sonra onu məhkəməyə verən qadın həbsini tələb edib. Qeyr-qanuni olaraq iki qadınla nikaha girən Simon 4 il müddətinə azadlıqdan məhrum edilib və 500 pound pul cəzası alıb. Həbs müddəti bitdikdən sonra azadlığa çıxsa da 1 il polis nəzarətində saxlanılacaq.

İtlər üçün çimərlik


Dünyanın ən gözəl dəniz sahillərinə sahib olan Barselonada qeyri-adi çimərlik hazırlanır. Məlumatlara görə, nəzərdə tutulan proje həyata keçirildikdən sonra yeni hazırlanmış çimərliyə yalnız itlər gedə biləcək. İnsan olaraq isə yalnız it sahibləri gedə və onların yanında qala biləcəklər. İtləri olmayanlar çimərliyə girə bilməyəcəklər. Bu qəribə projenin müəllifi Edgar Villacorta çimərliyin açılması üçün imza topladıqlarını deyib. Hazırda 16 mindən çox imza toplanıb. Yaxın zamanlarda toplanan sayı yüz mini keçəcək. O, çimərliyin it sahibləri tərəfindən təmizlənməyini deyib. İspaniyanın Barselona şəhərində yaşayanlar Avropada ən çox ev heyvanı saxlayanlardır. Barse-



lona bələdiyyəsinin dəstəklədiyi bu proje həyata keçərsə, ölkəyə gələn turistlərin sayı xeyli artacaq.

20 dollara 1000 dollar bəxşis

Amerikadakı restoranların birində yemək yəyən müştəri 20 dollar 21 sentlik yeməyə 1000 dollar bəxşis verib. Ofisiant olaraq çalışan Brendan Motill hər zaman olduğu kimi restorandakılarla söhbət edərkən müştərilərdən birinə yeməyin hesabını aparıb. Bundan sonra masada oturan şəxs hesabı ödəyib. Müştəri getdikdən sonra bəxşisi görün ofisiant şoka düşüb. Unilad.com saytının xəbərinə görə, Motill bəxşisi gördüyü zaman hiss etdiklərini belə izah edib: "Bəxşisi gördüyüm zaman şoka düşdüm. Heç bir şey edə bilmədim. Müştəri çox sadə adam idi. Gedib təşəkkür etmək istədim, lakin çıxmışdı. Kimliyi bəlli olmayan müştəri hesabın 50 qatı qədər bəxşis verdiyi ofisiant üçün qısa məktub da yazıb: "Brendan, xidmətinə görə təşəkkür edirəm. Ofisiant olaraq çox yaxşı çalışırsan. Ümidlərinin nə olduğunu bilmirəm, amma bəxşisin işə yarayacağını düşünürəm. Dünya çox çətindir. İnsanların həyatını asanlaşdırmaq üçün təsadüfi yaxşılıqlar edirəm. Özünə yaxşı bax, qardaşım".



Oğurlamadı, dəyişdirdi...

Çində bir rəsm qalereyasında çalışan məmur 140-dan çox rəsm əsərini oğurlayaraq yerinə öz çəkdiyi şəkilləri yerləşdirib. Şiao Yuan adlı məmur məhkəmədə günahını etiraf edib. Çindəki məhkəməyə çıxarılan Şiao yazı əsərləri və təbiət mənzərələrinin sərgiləndiyi qalereyada çalışdığı müddətdə öz çəkdiyi şəkilləri başqaları ilə dəyişdirib. Qalereya işçisinin sözlərinə görə, o, ilk iş günündə bəzi şəkillərin saxtaları ilə dəyişdirildiyini başa düşüb. Daha sonra özü bu işi görməyə başlayıb və rəsm əsərlərini öz çəkdiyi şəkillərlə dəyişdirib. Bir müddət sonra isə özünün çəkdiyi şəkillərin bənzər əsərlərlə dəyişdirildiyini görüb. Saxta tabloları başqa saxta tablolarla dəyişdirən şəxsin kim olduğunu bilmədiyini deyən Şiao oğurladığı əsərləri 7 milyon dollara satdığını deyib. O qazandığı pullara yeni tablolar və evlər alıb.



QOÇ - Yeni tanışlıqlar yolunuza gözləyir. Xüsusən də günün birinci yarısında nüfuzlu adamlarla ünsiyyət yaradacağınız mümkündür. Nəhadən sonra isə münafişəyə cəlb oluna bilərsiniz.



BUĞA - Narahatçılığınıza heç bir əsas yoxdur. İştirakçısı olduğunuz situasiyaların gərginliyinə baxmayaraq, Göy qübbəsi sizə maraqlı məqamlar və mənəvi dayaq bəxş edəcək.



ƏKİZLƏR - İyul ayının ən uğurlu təqvimini yaşayacağınız güman olunur. Qarşılıqlı münasibətlərin tənzimlənməsində, həmçinin gələcək perspektivlərin nizamlanmasında uğurlarınız ola bilər.



XƏRÇƏNG - İşgüzarlığınızı artırmaqla qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla nail ola bilərsiniz. Bu səbəbdən də iştirahətinizi hələlik təxirə salmalısınız. Risk etməkdən qorxmayın.



ŞİR - Bu gündən hakim olan Günəş sizə füsunkar məqamlar bəxş edəcək. Az qala bütün proseslərdən zövq alacaqsınız. Uzaq səfərə çıxmaq, dənizə getmək sıxıntılarınızı xeyli səngidəcək.



QIZ - Otən günlərdən fərqli olaraq bu ərfədə vəziyyətinizi xeyrinizə olacaq. Bir şərtlə ki, çıxardığınız qərarlar realıqdan doğsun. Saat 15-18 arası yeni əlaqələrə başlamağa dəyər.



TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə qismən qanqaraldıcı mənzərənin iştirakçısı ola bilərsiniz. Təmkinli olsanız, bu xoşagəlməzlik dəf olunacaq. Cibiniz boş deyilsə, səfərə çıxın.



ƏQRƏB - Bu füsunkar gündə üzərinizə düşən başlıca vəzifə daxili sabitliyinizi qorumaqdan ibarət olmalıdır. Xarakterinizə xas olan çilgünlükdən uzaqlaşın. Büdcənizi sağa-sola səpməyin.




OXATAN - Şəxsi büdcənizi artırmaq üçün bu təqvimdən maksimum yararlanmalısınız. Eyni zamanda o qədər də ilıq olmayan sevgi münasibətlərinə diqqət ayırmağı da unutmamalısınız.



OĞLAQ - Əgər səfərə çıxsanız, hansısa ürəkəcan hadisənin olacağını düşünməyin. Bunun qarşısını almaq üçün evdə daha çox oturmalısınız. Axşama yaxın sevdindirici xəbər eşidəcəksiniz.



SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə sizə bir qədər gərginlik vəd edir. Bunu nəzərə alıb ciddi işlərinizi təxirə salın. Nəzərə alın ki, bu gərginliyin ömrü qısamdır. Riskdən qaçın.



BALIQLAR - Maliyyə problemlərinizin artmasından qorxmayın. Çünki pul gəldi-gəldir. Əsas diqqətinizi sağlq durumunuza yönəldin. Bu təqvimdə tələyinizdə dönüş yaratmaq üçün şansınız olacaq.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

1300 illik Quran

Nadir tapıntı İngiltərənin Birminqem Universitetinin kitabxanasında orada çalışan alimlər tərəfindən aşkar edilib. Tədqiqatçıların sözlərinə görə, səhifələrin radiokarbon təhlili nəticəsində məlum olub ki, kitab 1300 il bundan əvvəl yazılıb. Ehtimal edilir ki, manuskript üzərində çalışan insan Məhəmməd peyğəmbərlə ünsiyyətdə olub və ya onun moizələrini dinləyib. Əlyazma Yaxın Şərqi aid olan minlərlə digər qədim sənədlərlə birlikdə 1920-ci illərdə universitetə əslən İraqdan olan tarixçi Alfons Minqan tərəfindən verilib.

Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni MÜSAVAT"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300